



COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür

Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib. AZƏRTAC xəbər verir ki, Bakının gözəlliyinin onda heyranlıq doğurduğunu deyən Saymon Stil COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.



Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Qonaq BMT-nin faktarəddir missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd etdi. Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ölkəmizdə müxtəlif sahələrdə təşəbbüslərini və qərarların icrasını dəstəkləməyə və təcrübələrini bölüşməyə hazır olduğunu bildirdi.

gözlər keçirdiklərini və müzakirələr apardıklarını vurğuladı. O, COP29-un keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Qonaq qeyd etdi ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazır olduqları.

Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Qonaq qeyd etdi ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazır olduqları.

Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.

xalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını dedi.

Dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.

Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.

enerji"yə keçid istiqamətində söylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına tökan verəcəyinə əminliyini bildirdi.

Qonaq COP çərçivəsində Azərbaycanın sədrliyinin çox mühüm mövzuya - iqlim maliyyələşdirilməsi mövzusunə həsr olunduğunu və bunun COP-un gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu xüsusda çoxtərəfli diplomatiyanın və bütün tərəfdaşlarla inklüziv şəkildə işin aparılmasının vacibliyinə toxundu.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mü-


hüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdü. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanın Qoşulma Hərəkatına uğurlu sədrliyini və bunun Hərəkata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığını vurğuladı.

Görüşdə COP28-ə evsahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri, COP29 və COP30-a müvafiq olaraq evsahibliyi edəcək Azərbaycan və Braziliya arasında üçtərəfli əməkdaşlığın vacibliyi vurğulandı.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib

2 Fevral

Gənclər Günü



Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün təşəbbüslərində uğurlar diləyirəm!

Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti

Sosioloji sorğunun nəticələri əhalinin seçkilərdə fəal olacağından xəbər verir

"Prezident seçkiləri bu günə təyin edilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?" sualına verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərinin fəaliyyətindən razıdır. Belə ki, respondentlərin 97 faizi İlham Əliyevin, 1,2 faiz Zahid Orucun, 0,7 faizi Fazil Mustafanın, 0,5 faiz Razi Nurullayevin, 0,3 faizi Qüdrət Həsənzadənin, 0,2 faiz Fuad Əliyevin, 0,1 faiz isə Elşad Musayevin adını çəkib.

Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Respondentlərin 98,5 faizi "Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən gənciyyətlər hərbi əməliyyatları dəstəklədiyinizmi?" sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.

7

Fransanın əsl siması dünya ictimaiyyətinə bəllidir

Fransa prezidenti Emmanuel Makronun ölkəmizə qarşı emosional davranışlarının, siyasi-diplomatik etikadan kənar qərəzli münasibətinin də əsas səbəbi heç də geosiyasi intriqaların təşəbbüskarı və xırda oyunçu olan Ermənistanın məğlubiyyəti yox, Fransanın inkişaf apardığı Cənubi Qafqaz siyasətinin dalana dirənməsidir. Problemin həllində ikiüzlü siyasət yerdən bu ölkənin ifşa olunmasıdır.

Məğlubiyyətini həzm edə bilməyən Paris nəzarətində olan yedək beynəlxalq təşkilatlar vasitəsi ilə avantürüst anti-Azərbaycan siyasətini bu gün daha qərəzli surətdə davam etdirir.

6

AŞPA ədalətdən və həqiqətdən uzaq düşüb

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəfələrlə Ermənistanın yürütdüyü düşmənçilik siyasətini nəticəsində azərbaycanlıların öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün düşməsi barədə məsələ qaldırıb. Təşkilat rəhbərliyi isə bu cür problemlə məşğul olmadığını bildirib. Amma bu gün AŞPA Qarabağı könüllü tərk edən ermənilərin guya Azərbaycan dövləti tərəfindən zorla qovulması barədə əsaslı, yalanlı iddialar səsləndirir, guya ermənilərin hüquq və azadlıqlarının pozulması ilə bağlı ölkəmizi ittiham edir.

5

Qətiyyətli siyasət, dəyişməz mövqe

Azərbaycan regionda sülhün və sabitliyin gücləndirilməsi üçün geniş imkanlar yaradıb

Azərbaycanın Şuşa, Xankəndi zəfərləri sayəsində müstəmləkəçi Fransanın Cənubi Qafqaza yerləşmək siyasəti ömürlük iflasa uğradı. Eyni zamanda da Bakı bütün beynəlxalq platformalarda Fransanın müstəmləkəçi siyasətini ifşa etdi, neokolonialist ölkənin çirkin simasını bütün dünyaya göstərdi. Buna görə də Fransa Azərbaycanı qarşı xüsusilə aqressiv və hikkəlidir.

4

Avropa Şurası Fransanın yedəyində sürünür

Fransa Senatının və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərarlara diqqət yetirəndə aydın görünür ki, bu qurumların ikisi də bir-birinə oxşayır. Bu gün Fransa senatı nə deyirsə, sabah Avropa Şurası onu təkrar edir və ya onun izi ilə gedir. Necə deyirlər, sanki ona ziyi tutur. Ölkəmiz üçün Fransa senatı nədir, Avropa Şurası da odur. Bütün bunlar bir daha onu göstərir ki, AŞPA Makronun ölümlə oynamağa çevrilib. Fransa bu qurumdan siyasi alət kimi istifadə edərək Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparır.

5



"Azadlıq"ın Azərbaycan qərəzi və yalan mərzəsi

Dünya erməniliyinin əsas rüporuna çevrilən bu radiostansiya ölkəmizdən Xankəndi Zəfərinin intiqamını alır

Son iki ayda isə "Azadlıq" radiosu Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı uydurma, iftira dolu məlumatlar yayır, heç bir sosioloji normalara uyğun olmayan "soruqlar" keçirir və yalnız feyk məlumatlarla ölkəmizə qarşı qərəz yayır.

Əlbəttə ki, radiounun bu qanunazidd və bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş prinsiplərə uyğun olmayan, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmis qərəzli fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır.

Gəlin bu radiounun əməkdaşlarının küçələrdə keçirdikləri lazımsız sorğulara diqqət edək. Alınmış xüsusi "tapşırıq"la yalnız özlərinin tanışları, yaxınları arasında guya sorğu keçirirlər. Sorğuda iştirak edən 5-10 nəfər tanışlarını Bakı sakin-

ləri kimi təqdim edirlər. Həmin şəxslərə fevralın 7-də ölkəmizdə keçiriləcək seçkilərdə prezidentliyə namizədlər haqqında və hansı namizədə səs verəcəkləri ilə bağlı suallar verirlər. "Respondentlər" də onların istəyinə uyğun gülməli cavablar səsləndirirlər. Çünki elə gülməli "soruq" keçirirlər ki, bu gün ölkəmizdəki ən radikal müxalifət partiyasının qərarlarında o sorğu keçirilə, həmin nəticə alınmaz. Azərbaycanda reyting göstəricilərini ölkə ictimaiyyəti yaxşı bilir. Beynəlxalq sosioloji sorğu mərkəzləri də bu barədə mütəmadi məlumatlar yayırlar. "Azadlıq" radiosunun "soruq" şousuna heç kimin ehtiyacı yoxdur.

4

Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarını beynəlxalq reyting təşkilatları yüksək qiymətləndirirlər

Bununla yanaşı, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlik Hesabatının sonuncu reyting nəşrində Azərbaycan dünyada reyting üzrə ən yüksək artım tempiyə (11 pillə irəliləyiş) malik ölkə olaraq 58-ci yerdə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan hökumətinin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlarla sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb.

9

20 ildə 9 dəfə artım

Keçən il sənaye məhsulları istehsalında ən çox artım tikinti və İKT sahəsində qeydə alınıb

Hesabat dövründə emal sənayesinin bütün sahələrində artım müşahidə edilmişdir. Ən yüksək artım isə içki, siqaret, üzüm şorabı və unlu qonnadı məhsullarının istehsalı sahəsində müşahidə olunmuşdur. Ayrı-ayrı sahələrə gəldikdə, toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahəsində 520,1 milyon manat dəyərində məhsul istehsal edilmişdir. Burada geyim istehsalından başqa bütün sahələrdə məhsul istehsalının dinamikası yüksək olmuşdur.

Hesabat dövründə emal sənayesinin bütün sahələrində artım müşahidə edilmişdir. Ən yüksək artım isə içki, siqaret, üzüm şorabı və unlu qonnadı məhsullarının istehsalı sahəsində müşahidə olunmuşdur. Ayrı-ayrı sahələrə gəldikdə, toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahəsində 520,1 milyon manat dəyərində məhsul istehsal edilmişdir. Burada geyim istehsalından başqa bütün sahələrdə məhsul istehsalının dinamikası yüksək olmuşdur.

9



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 64

QƏRAR

Bakı şəhəri, 1 fevral 2024-cü il

Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.4-cü bəndində 2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:

- Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 000 000 (beş milyon) kilovat-saat və ondan yuxarı müəyyən edilsin.
- Bu Qərar 2025-ci il 1 iyul tarixindən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

IFC rəsmisi ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib

İqtisadiyyat naziri Mikayıl Cəbraylov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iqtisadi biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüssonla görüşüb.



Nazirlikdən AZƏRTAC-a bildirilib ki, IFC ilə müxtəlif istiqamətlər üzrə əlaqələrin önəmi vurğulayan iqtisadiyyat naziri qurum tərəfindən ölkəmizdə kiçik və orta biznesin inkişafı, dövlət-özəl

sektor tərəfdaşlığı və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Korporasiya ilə enerji səmərəliliyinin artırılması, "yaşıl enerji" zonaları

nın yaradılması, tullantıların emalı kimi istiqamətlərdə layihələrin icrası Azərbaycanın strateji inkişaf hədəfləri ilə yanaşı, regional inkişafa töhfə verə bilər.

Cemi Fergüsson IFC adından Azərbaycanı COP29-a evsahibliyi münasibətilə təbrik edib, təmsil etdiyi qurumun bu istiqamətdə dəstək verməyə hazır olduğunu vurğulayıb, ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə həyata keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib.

Tərəflər bu il Azərbaycan da keçiriləcək COP29, "yaşıl keçid", enerji təhlükəsizliyi, dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

Azərbaycan XİN rəhbəri: "30 ildən sonra

ilk dəfə olaraq Ermənistanla sülhə şərait yaranıb"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlər, davamlı siyasi dialoq, həmçinin parlamentlərarası əməkdaşlığın önəmi vurğulanıb. Eyni zamanda "ikitarəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji, "yaşıl iqtisadiyyat", turizm, kənd təsərrüfatı, təhsil, qarşılıqlı sərmae qoyuluşu və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivlərindən danışılıb.

Ceyhun Bayramov Azərbaycan tərəfindən ötraf mühitin mühafizəsi, bərpaolunan enerji mənbələrinə keçid üzrə



görülən tədbirləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çorçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin evsahibliyi və bu sahədəki beynəlxalq öhdəliklərinə verdiyi önəm qeyd edib.

Bununla yanaşı, ölkəmizin neqliyyat potensialı və Orta Dəhlizin inkişaf perspektivləri, Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçməklə önəmli beynəlxalq neqliyyat

marşrutlarından olduğu diqqətə çatdırılıb.

Ceyhun Bayramov Azərbaycanın AI və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqini və ədalət-siz yanaşmanın sərğilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın

qəbul edilməsini və Azərbaycan nümayəndə heyətinin etiraznaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yaranıb. Nazir Avropa İttifaqı və bezi üzv dövlətlər tərəfindən hər hansı ad altında Ermənistanla hərbi yardım göstərilməsinin və ya Ermənistanla havadarlıq etməklə sülh prosesinin yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələf gətirəcəyini vurğulayıb.

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraqlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.

COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaq

Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çorçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.



Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çorçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri, ölkəmizin bu beynəlxalq tədbirə sədrliyindən irəli gələn məsələlər, eləcə də Azərbaycanın "yaşıl enerji" keçidi üzrə fəaliyyəti müzakirə edilib.

Energetika naziri əvvəlcədən enerji ölkəsi Azərbaycanın bərpaolunan enerjinin istehsalçısı və ixracatçısına trans-

formasiyası istiqamətində həyata keçirilən islahatları, "yaşıl enerji"dan geniş istifadəni, elektroenergetika sektorunun müasir tendensiyalara uyğun inkişafını, enerji səmərəliliyini təmin edən yeni qanunlar, enerji sistemində 2027-ci ilədək 2 qıqavatadək "yaşıl güc"lərin inteqrasiyası, həmçinin Xəzər dənizində Avropaya uzanan "yaşıl enerji" dəhlizi-

nin reallaşdırılması planları və görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizin COP28 tədbirində bir sıra qlobal təşəbbüslərə qoşulduğunu qeyd edən nazir bildirib ki, Azərbaycan COP29-a sədrliyi dövründə "yaşıl inkişaf"la bağlı kursunun icrasını davam etdirməklə və dekarbonizasiyanı sürətləndirməklə yanaşı, qlobal miqyasda iqlim dəyi-

şikliyənə qarşı mübarizəyə töhfələrini artırmağı hədəfləyir. COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaqdır.

İcraçı katibi Saymon Stil COP29 tədbirinin təşkili, həmçinin enerji və ötraf mühit aspektlərində diqqət yetirilməli məsələlərə bağlı fikirlərini bölüşüb, sıx əməkdaşlıq edilməklə katibliyin prosesə dəstəyini ifadə edib. Saymon Stil Azərbaycanın bir çox beynəlxalq tədbirlərə evsahibliyi təcrübəsini COP29-un da uğurla keçirilməsinə töhfə verəcəyini bildirib.

Söhbət zamanı COP29 tədbirinin enerji istiqaməti üzrə birgə seminarın keçirilməsi razılaşdırılıb.

Vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Kamran Əliyev cari il fevralın 9-da, saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar və Cəbrayıl rayon sakinlərinin

qəbulunu keçirəcək. Baş Prokurorluğun Mətbuat xidmətinin verdiyi məlumata əsasən, vətəndaşların qəbulu bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıkları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya

şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və Müraciətlərlə İşin Təşkili İdarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələrini (instagram, facebook və X) vasitəsilə də qəbulu yazıla bilərlər.

Lənkəran şəhərində "Gənclər Paytaxtı" layihəsinin açılış mərasimi olub



Fevralın 2-də Lənkəran şəhərində "Gənclər Paytaxtı" layihəsinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi birdoqıqlıq sükutla yad olunub.

"Gənclər Paytaxtı" layihəsinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış ediblər.

Gənclər və idman naziri "Gənclər Paytaxtı"nın rəmzi açarını Lənkəran Şəhər İcra

Hakimiyyətinin başçısına təqdim edib. Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ildə Prezident mükafatlarına layiq görülmüş gənclər təltif olunublar.

Daha sonra Lənkəranlı gənclər tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbir gənc musiqiçilərin ifasında bədii hissə ilə davam edib.

Azərbaycan Ordusunun bir qrup yüksəkrütbəli hərbi qulluqçusunun Türkiyəyə səfəri davam edir

Qardaş ölkədə səfərdə olan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtköbrü ziyarət edib. Azərbaycan və Türkiyənin Ulu öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürək ilə görüşüblər. Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnunluq ifadə edilib.

Ordumuzun yüksəkrütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi-texniki bazası və yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi-sənaye şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi toyinatlı vasitələrlə tanış olub.

"Dövlət qurumları IT rəhbərlərinin III Zirvə Toplantısı" keçirilib



Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən "Dövlət Qurumlarının IT Rəhbərlərinin III Zirvə Toplantısı" keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə müntəzəm şəkildə XRİTDX tərəfindən təşkil olunub. Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.

Öncə tədbirdə XRİTDX-nin illik fəaliyyəti barədə hesabat xarakterli video-təqdimat nümayiş olunub.

Zirvə toplantısının giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayilov iştirakçılara salamlayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixdə imzaladığı formana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Rəis müavini bununla əlaqədar Zirvə toplantısında iştirak edən gəncləri təbrik edib.

A.İsmayilov çıxışında bu Zirvə toplantısının dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturların təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkonar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunmasını vurğulayıb.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları və Kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə də çıxışında bildirib ki, artıq üçüncü dəfədir belə bir sammit keçirilir. İnformasiya təhlükəsizliyi sahəsində bütün qurumların məsul şəxslərinin iştirakı ilə keçirilən belə tədbirlərin çox mühüm əhəmiyyəti var.

E.Vəlizadə qeyd edib ki, ötən il Azərbaycan üçün bir çox əlamətdar hadisələr olub.

"Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, çox

önəmli hadisədir. Eləcə də kibertəhlükəsizlik sahəsində uğurlu il olub. Belə ki, ötən ilin ikinci yarısında Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq olunub. Cari il üçün qarşıda duran vəzifələr çoxdur. Strategiyaya əsasən hədəflər, tədbirlər planı artıq tərtib edilib. Hazırda qarşıda duran əsas vəzifə bu tədbirlər planından irəli gələn addımları layiqincə yerinə yetirməkdir. Nazirlər Kabineti tərəfindən işçi qrupu yaradılıb və aidiyyəti qurumlar arasında kommunikasiyanın düzgün təşkil olunması üçün artıq tədbirlər cədvəli qurulub. Düşünürük ki, Azərbaycanda milli strategiya uğurla həyata keçiriləcək", - deyər E.Vəlizadə əlavə edib.

E.Vəlizadə onu da əlavə edib ki, qarşıda gələn prezident seçkiləri ilə bağlı informasiya təhlükəsizliyi sahəsində çalışın hər bir qurum özündə mövcud olan informasiya sistemlərinin möhkəmliyini yüksək səviyyədə yoxlamalıdır: "Bu istiqamətdə bütün qurumlara uğurlar diləyirəm. Ümid edirəm ki, növbəti sammitlərdə biz təkcə ölkəmizin sərhədlərində reallaşdırdığımız layihələri deyil, eləcə də ölkəmizin xaricində icra etdiyimiz layihələri müzakirə edəcəyik".

XRİTDX-nin idarə rəisi Tural Məmmədov çıxışı zamanı bildirib ki, dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz şəbəkə qurulub. Xidmət tərəfindən dövlət qurumlarının saytlarına 911 milyon 430 min zərərli faylların bloklandığı məlumat verilib. Həmçinin 7 milyon 122 min 200 zərərverici də son istifadə hallarında bloklandı. Onların bir qismi xüsusi hədəflənmiş zərərvericilər olub. Zərərli faylların analizi sistemi vasitəsilə son 1 il ərzində 1 milyon 103 min 650 zərərli fayllar aşkarlandı. Son istifadəçilərin bu faylları endirib istifadəsinin qarşısı alındı.

T. Məmmədov qeyd edib ki, cari ildən yeni "Anti DDoS" sisteminin tətbiqi başlanılacaq. Bu sistem dövlət qurumlarının kibercümlərə qarşı daha təkmil qorunmasına xidmət edəcək. İdarə rəisi bildirib ki, növbəti aydan yeni elektron poçt sistemi istifadəyə verəcək. Domino sistemi üzrə qurulmuş yeni sistem bir çox əlavə xidmətlər təqdim etməyə imkan verəcək. İlk Azərbaycan dillli interfeysi mövcud olacaq. Dövlət qurumlarının son istifadəçilərinin mühafizəsi üçün mör-

kəzləşdirilmiş XDR həlli təqdim olunacaq. Bu ildən toplu SMS xidməti aktiv olacaq. T.Məmmədov, həmçinin bu il Azərbaycanda ilk dəfə "Kiber diplomatiya" konfransının keçiriləcəyini açıqlayıb.

"Bu tədbir Rummıyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə imzalanmış Anlaşma Memorandumu əsasında birgə keçirilir. Bu, növbəti Azərbaycanda, həmçinin regionda ilk belə tədbir olacaq. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan kiberdiplomatlarnın topladığı əsas mərkəz olaraq formalaşdırmaqdır", - deyər T.Məmmədov əlavə edib.

Tural Məmmədov bildirib ki, 2023-cü il ərzində dövlət qurumlarının informasiya sistemlərinin qırxsaylı audit aparılıb və 697 nöqsan aşkarlandı. Ötən il bu rəqəm 597 olub və builki göstərici ötən ilə müqayisədə 20 faiz çoxdur. Bu rəqəm dövlət informasiya sistemlərində tapılan boşluqlar əsasında yazılan hesablara, sızmış məlumatlar əsasında müəyyən olunan çatışmazlıqların hesabata sayıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə insidentlərin sayı çox deyil. İllik açılan sorğu sayı 7081 olub. Onun da 6649-u əmal olunaraq bağlandı.

"İndikatorlarla dövlət qurumlarından daxil olan insidentləri araşdırmaq və zəruri indikatorlar bloklandı. İl ərzində statistika baxsaq, dövlət qurumlarının müəyyən dövrlərdəki aktivliyini də müəyyənləşdirmək olar. İllik nəticəyə əsasən, tərəfimizdən aparılan monitorinq nəticəsində 517 kibercümləndirici indikator, qurumların təqdim etdiyi insidentlərin sayı 674 xüsusi kibercümləndirici indikator müəyyən edilərək bloklandı. Bu da yüzlərlə kibercümləndirici qarşısının alınması deməkdir. Dövlət qurumlarını diqqətli olmalarını və ən kiçik anomaliya halları zamanı dərhal bəzə məlumat vermələrini tövsiyə edirik", - deyər T.Məmmədov diqqətə çatdırıb.

Tədbirin davamında "Kritik informasiya infrastrukturunda kibertəhdidlərə qarşı mübarizə fəaliyyətinin təşkili", "Yeni nəsil Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi necə qurulmalıdır?", "Son istifadəçilərin effektiv idarəedilməsi modeli" mövzularında təqdimatlar keçirilib və seçki dövründə informasiya təhlükəsizliyi, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər müzakirə olunub.

Antiazərbaycançı şəbəkənin qəsd planı iflasa məhkumdur

"Azadlıq"ın Azərbaycan qarşı qərəzi və yalan məərəzi

Dünya erməniliyinin əsas rüporuna çevrilən bu radiostansiya ölkəmizdən Xankəndi Zəfərinin intiqamını alır

Ötən il Xankəndidə Azərbaycan bayrağı dalğalandıqdan sonra ölkəmizə qarşı anti-azərbaycançı şəbəkənin təxribatları daha da artıb. Öz gücünə suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycana qarşı çirkin vasitələrlə təsir göstərmək istəyən korrupsiyalıq bəzi beynəlxalq təşkilatlar indi də iyrənc əməllərinə media resurslarını qoşublar.

Bütün dövrlərdə erməni lobbisinin maraqlarına xidmət edən "Azadlıq" radiosu bu gün də feyk informasiyaları paylaşmaqla Azərbaycanın qazandığı qələbəni, nüfuzunu həm beynəlxalq ictimaiyyətdə, həm də müxtəlif ölkələrin cəmiyyətlərində ləkələməyə çalışır. Azərbaycan xalqı yaxşı xatırlayır ki, bu radiostansiya 44 günlük Vətən müharibəsi dönmündə də, şanlı Zəfərimizdə də, lokal antiterror tədbirlərində də ölkəmizi ittiham etməklə məşğul idi. Ümumiyyətlə, müəyyən xarici qüvvələrin Azərbaycanın inkişafına qısqıncılıqla yanaşması yeni məsələ deyil. Bu dairələr, daha doğuq desək, xaricdəki anti-azərbaycançı şəbəkə hər zaman ölkəmizin imicinə zərər vurmağa çalışıb. Onların ağ yalanlarını, iftira dolu ittihamlarını çox eşitmişik. Amma özləri də yaxşı bilirlər ki, bütün cəhdləri bumeranq effekti verib.

"Azadlıq" Azərbaycan qarşı səlib yürüşünün yene də önündədir

Azərbaycanda baş verən hər hansısa müsibət hadisəyə, keçirilən mühüm tədbirin əhəmiyyətinə, ölkəmizin qazandığı hansısa uğura kölgə salmağa çalışsın "Azadlıq" radiosu yene də öz əmriyədir. Çünki Azərbaycan tarixi proses ərəfəsindədir, ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Əlbəttə ki, seçkiəncəsi vəziyyətdə bağlı radioya iftira dolu məlumatları yayılması üçün xüsusi "tapşırıq" verilib. Əslində, Azərbaycanın haqq səsi ni "təcvüz" sayan, Şuşada, Xankəndidə bayrağımızın dalğalanmasına etiraz edən bu "media orqanı"ndan ölkəmizlə bağlı normal xəbər gözləmək də sadələşmişdir. Lakin bu "media resursu" və onun ermənipərəst havadarlarının yalan məqəlləri artıq əndəzini aşır.

Gəlin bu "media orqanı"nın apardıdığı "iqtisadi araşdırmalar"a, keçirdiyi "rəy sorğuları"na diqqət edək. Radio Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda iddia edir ki, guya Azərbaycan bölgə ölkələri içərisində adambaşına düşən büdcə xərclərinə görə sonuncudur. İddia edilir ki, 2024-cü ildə Cənubi Qafqaz ölkələrində adambaşına düşən büdcə xərcləri - Ermənistanda 2650, Gürcüstanda 2453, Azərbaycanda isə 2130 dollardır. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 21,6 milyard, Gürcüstanda büdcə xərcləri 9,1 milyard, Ermənistanda isə 7,9 milyard dollar olması proqnozlaşdırılır. Ancaq adambaşına düşən büdcə xərclərində Azərbaycan 3-cü yerdədir.

Büdcə xərclərinin hər nəfərə düşən həcmi, həmin xərclərin sosial yükü və digər məqamları uzlaşdırmağa çalışsın.

2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 trilyon 566 milyard dram (6,7 milyard dollar), xərcləri isə 3 trilyon 17 milyard (7,8 milyard dollar) proqnozlaşdırılıb. Yəni bir nəfərə düşən gəlirlər (3 milyon nəfər əhali üzrə) 2,2 min, xərclər 2,6 min dollara yaxındır. Ermənistanda büdcədə adambaşına düşən gəlir və xərcləri arasındakı 400 dollar fərq var və həmin vəsait yerli milli məhsul deyil, xarici ianə və yardımdır. Digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanda 2024-cü il üzrə proqnozlaşdırılan büdcənin gəlir və xərcləri 24,5 milyard lara təşkil edəcək.



Gürcü larisinin 0,36 - 0,37 dollara bərabər olduğunu nəzərə alsaq, bu dollar ilə ekvivalentində təxminən 8,5 milyard dollar deməkdir. Yəni "Azadlıq" radiosunun iddia etdiyi kimi, 9,1 milyard dollar deyil. Əhalisinin sayı 3,9 milyon nəfərə yaxın olan Gürcüstanda adambaşına düşən büdcə xərci isə 2160-2170 dollar təşkil edir. Demək, "2435 dollar" rəqəmi də saxtadır.

Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36,8 milyard manata və ya 21,7 milyard dollara bərabərdir. Adambaşına düşən büdcə xərci isə 2165-2170 dollar təşkil edir. Yəni hər nəfərə düşən büdcə xərcləri Gürcüstandan az deyil. 2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard dollar təşkil edir ki, onun 22 milyard dolları və ya 60 faizi Azərbaycanın, qalan 40 faizi digər 2 ölkənin payına düşür. Bu bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir. Azərbaycan həm büdcə xərclərinin ümumi həcmində, həm də adambaşına düşən məbləğinə görə, Ermənistan və Gürcüstandan irəliləyir.

Ümumiyyətlə, hər kəsə bellidir ki, Ermənistanda vəziyyət acınacaqlıdır. Əhalisi kütləvi şəkildə ölkəni tərk edən, səfalətə sürüklənən və sosial-iqtisadi cəhətdən bölgənin ən ağır durumda olan ölkəsi sayılan Ermənistanın, eləcə də bütün göstəricilərə görə Azərbaycanın çox geridə olan Gürcüstandan hansısa məsələdə öndə olmasını iddia etmək, sadəcə, gülüştür. Bütün bunları biz demirik, beynəlxalq reyting təşkilatlarının hazırladığı illik hesabatlarda öz əksini tapır. Həmin hesabatlarda Azərbaycanın islahatçı ölkə kimi ilk onluqda yer alır. Guya "Azadlıq" radiosu və onun tapşırıq verən havadarları bunu bilmirlər?! Əlbəttə ki, yaxşı bilirlər, sadəcə olaraq, faktları dəyişməklə Azərbaycana qara yaxmaq, uğurlarına kölgə salmaq naminə uydurmalar yayırlar.

Məqsəd yalnız Zəfərimizə kölgə salmaqdır

Yaxşı xatırlayırıq. 2023-cü ildə Xankəndidə Azərbaycan Prezidentinin hərbi paradı qəbul etməsi, ölkəmizdə Zəfər Gününün və ürgürlü dövlət bayrağı gününün qeyd olunması ərəfəsində "Azadlıq" radiosu ABŞ-nin agentura şəbəkəsi kimi USAID-in sifarişlərini yerinə yetirərək Azərbaycanın qələbəsinə kölgə salan süjeti yayımlamışdı.

Süjetdə belə bir fikir geniş yayıldı ki, sanki Azərbaycanın qələbəsi kiçik bir hadisədir. Torpaq uğrunda şəhid olan, sağlamlığını itirən şəxslərə, onların ailələrinə münasibət biganədir. Digər tərəfdən, süjetdə işğaldan azad olunan ərazilərdə aparılan abadiq, quruculuq, yenedənqurma işləri də şibhə altına alınır.

Amma təkcə Azərbaycan xalqı deyil, bütün dünya şahiddir ki, ölkəmizdə hər zaman şəhidlərə yüksək ehtiram, onların ailə üzvlərinə, qazilərə xüsusi diqqət və qayğı göstərilir. Bu təbəqəyə aid insanların bütün ehtiyacları ödənilib və proses bu gün də davam edir. Azərbaycan haqlı zəfərindən, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra isə Qarabağ və Şərqi

Zəngəzorda misli görünməmiş tikinti-quruculuq işləri həyata keçirir. Böyük qayıdış proqramına uyğun olaraq ermənilər tərəfindən 30 il öz yurdundan didərgin salınmış soydaşlarımız doğma el-obalarına geri dönlür. Ermənilərin daşı-daş üstündə qoymadıkları, viranəyə çevirdikləri ərazilərimizdə həyat yenedən qaynayıb. Dünya buna şahidlik edir.

Səfalət, korrupsiya girdabında boğulan Ermənistan Azərbaycandan necə üstün tutula bilər?!

Amma görün "Azadlıq" radiosu Böyük qayıdış planına əsasən Füzuli şəhərinə köçürülmüş sakinlərə bağlı necə "reportaj" təqdim edir. Radionun veb-səhifəsində dərc edilmiş materialı qeyri-peşokar hazırladığı onun ilk cümləsindən - başlığundan görünür. "Füzuliyə köç kimlərin köçüdür? Onları Qarabağa niyə aparmırlar?" başlığı uyğun olmayan ifadədir. Füzuli özü Qarabağ iqtisadi regionuna daxil olan 8 inzibati rayondan biridir. Onda "Füzuliyə gedənlərin Qarabağa aparılması" ifadəsinin nə mənada daşdığı qeyri-ictimaiyyəti tərifləyən ifadələrdir. Belə anlaşılmazlıqlar məqalə boyu davam edir. Bütövlükdə məzmun qeyri-obyektiv, qərəzli və qeyri-peşokar tərtibatdan ibarətdir. Reportaj izləyərkən ballı olur ki, müəllif Birinci Qarabağ müharibəsi dövründə Bakının müxtəlif hissələrində məskunlaşmış məcburi köçkünlərinin yenicə bərpa olunan Füzuli şəhərinə qayıdışından bəhs edir. Qeyd edilir ki, Füzuli şəhərində indiyədək 258 ailənin, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilmişdir. Digər ailələr isə hələ də "çətin həyat sürürək gözləyirlər". Nəticə budur ki, Füzulidən məcburi köçkün düşmüş, Bakıda məskunlaşmış və indi geriyyə köç növbəsinə gözləyən sakinlərin durumu "Azadlıq" radiosunun əməkdaşının "rahatsız edirmiş".

Bu radiostansiyanın qarayaxma kampaniyasından biri də "Korrupsiya Qavrama İndeksi" ilə bağlı olurdu. Hazırlanan uydurma süjetlərdə iddia edilirdi ki, guya Ermənistan bu prosedura Azərbaycandan "üstündür". Ancaq diqqət etsək görürük ki, radio son dönmələrdə bu istiqamətdə Ermənistanla bağlı heç bir müqayisə aparmır. Səbəb bellidir. "Azadlıq" radiosu iddia edirdi ki, 2018-ci ildə Hayastanda hakimiyyət dəyişikliyinə sonradan ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq və bu ölkənin göstəriciləri aşağı düşəcək. Ancaq diqqət etsək görürük ki, Hayastanda korrupsiya erməni xalqının həyatını məhv etməkdədir. Beynəlxalq təşkilatların məğlub ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, Ermənistanda korrupsiya halları ötən 6 ildə azalmayıb, əksinə, artıb. Bu xoşagəlməz halla bağlı "mübarizə tədbirləri" hələ də kağız üzərində öməli işə keçməyib. "Transparency International" antikorupsiya mərkəzinin proqramların rəhbəri Varujan Oktanyan bildirir ki, 2023-cü ildə Hayastanda korrupsiyanın qarşısını almaq indeksində 47 olub ki, bu da 2022-ci ildə müqayisədə bir bənd çoxdur.

Beləliklə, əgər göstərici 50-dən aşağı düşsə, deməli, korrupsiya dövlət üçün ciddi problemdir, əvvəlki dövrdəki qədər pis olmasa da, bir qədər də

pisləşib. Bu xüsusda son günlər erməni mediasında kifayət qədər maraqlı məlumatlar yer alır və indiki baş nazir Nikol Paşinyanın əməllərinə xüsusi diqqət yetirilir. Məsələn, qeyd olunur ki, 6 il bundan əvvəl heç nəyi olmayan Nikol Paşinyan və ailəsi ötən müddət ərzində Hayastanda ən varlı insanlara çevriliblər. Postmüharibə dövründə əhalinin gəlirlərinin azalmasına, iş yerlərində ixtisarlara və müəssisələrin bağlanması baxmayaraq, bu, baş nazirin rifahına təsir etməyib.

Azərbaycanda isə son illər ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühüm addımlar atılıb, xüsusən antikorupsiya qanunvericiliyinin tkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddələrinə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir.

Bu, real göstəricilərdir və faktlarla təsdiqlənir. Belə olan halda "Azadlıq" radiosunun hazırladığı süjetlərin hansı məqsədlərə xidmət etdiyi açıq-aydın görünür.

Heç bir sosioloji normaya uyğun olmayan "sorğular"

Son iki ayda isə "Azadlıq" radiosu Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı uydurma, iftira dolu məlumatlar yayır, heç bir sosioloji normalara uyğun olmayan "sorğular" keçirir və yalnız feyk məlumatlarla ölkəmizə qarşı qərəz yayır.

Əlbəttə ki, radionun bu qanunazidd və bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş prinsiplərə uyğun olmayan, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qərəzli fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən həqiqi narazılıqla qarşılanıb.

Gəlin bu radionun əməkdaşlarının küçələrdə keçirdikləri lazımsız sorğulara diqqət edək. Alınmış xüsusi "tapşırıq"la yalnız özlərinin tanışları, yaxınları arasında guya sorğu keçirirlər. Sorğuda iştirak edən 5-10 nəfər tanışlarını Bakı sakinləri kimi təqdim edirlər. Həmin şəxslərə fevralın 7-də ölkəmizdə keçiriləcək seçkilərdə prezidentliyə namizədlər haqqında və hansı namizədə səs verəcəkləri ilə bağlı suallar verilir. "Respondentlər" də onların istəyinə uyğun gülməli cavablar səsəndirirlər. Çünki elə gülməli "sorğu" keçirirlər ki, bu gün ölkəmizdəki ən radikal müxalifət partiyasının qərargahında o sorğu keçirilə, həmin nəticə alınmasa, Azərbaycanda reyting göstəricilərini ölkə ictimaiyyəti yaxşı bilir.

Beynəlxalq sosioloji sorğu mərkəzləri də bu barədə mütamədi məlumatlar yayırlar. "Azadlıq" radiosunun "sorğu" şousuna heç kimin ehtiyacı yoxdur.

Əlbəttə ki, bu süjetlərdə baxan hər kəsə aydın olur ki, "sorğular" birmənalı şəkildə sifariş əsasında hazırlanıb. Çünki ölkə ictimaiyyəti yaxşı bilir ki, 7 fevral seçkisi tariximizdə ilk dəfə bütöv Azərbaycanda keçiriləcək. Bu seçki Zəfər seçkisi adlandırılıb. Bunu "Azadlıq" radiosu və onun erməni havadarları da yaxşı anlaşırlar. Təəssüf ki, yene də cəmiyyətdə feyk məlumatların yayılması, Azərbaycanın qədrini aşağı salması, Azərbaycanın qədrini aşağı salması kimi məsələlər təşkil edir.


Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul etdiyi zaman dövlət başçısı da bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqli sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistan Azərbaycanı qəbul etməlidir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Qətiyyətli siyasət, dəyişməz mövqe

Azərbaycan regionda sülhün və sabitliyin gücləndirilməsi üçün geniş imkanlar yaradıb

Azərbaycanın yürütdüyü qətiyyətli siyasət nəticəsində, nəhayət ki, onilliklərin ardından Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün real şərait yaranıb. 30 illik bir dövrdə danışıqlar vasitəsilə heç cür çözülməyən, ATƏT-in keçmiş Minsk qrupunun riyakar səyləri nəticəsində getdikcə həlli mümkün olmayan problemə çevrilən Azərbaycan ilə Ermənistan arasındakı münəqışə möhür ölkəmizin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirərək torpaqlarını işğaldan azad etməsindən, eləcə də suverenliyini təmin etməsindən sonra sülh istiqamətinə yönəlib. Azərbaycanın qazandığı ardıcıl qələbələr sayəsində regionda sülhün və sabitliyin gücləndirilməsi üçün geniş imkanlar yaranıb.



Ölkəmizə qarşı ərazi iddialarına son qoyulmalıdır

Hazırda bölgədə sülh üçün yaranmış bu şərait, sözün əsl mənasında, Ermənistanın düşdüyü hərtərəfli böhrandan çıxması, dalan ölkə olmaqdan qurtulması üçün tarixi fürsət kimi də dəyərləndirilə bilər. Lakin hadisələrin gedişatı göstərir ki, qərəzli xarici dəstəkçiləri siyasi irəda ortaya qoya bilməyən İrəvana Bakının ona tanıdığı bu şansıdan bəhrələnməyə imkan vermir, bunun əksinə, onu müharibəyə qazdırırlar.

Amma hərə meydanında da, diplomatik cəhətdə də, beynəlxalq hüquq müstəvisində də Azərbaycanın məğlub olan Ermənistanı yaxşı anlayır ki, sülhdən başqa seçimi yoxdur və Azərbaycanla qonşuluq münasibətlərinin normalaşdırılmasına nail olmağa çalışmaq, ona qarşı hələ də ərazi iddiası güdməsi ilə özünü məhv sürükləyir.

Faktıdır ki, Ermənistanın müstəqillik haqqında bəyanatlarında Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında əksini tapır. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycan qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.

Antiazərbaycançı qüvvələrə başçılıq edən Fransa heç cür iki ölkə arasında sülh müqaviləsinin bağlanması istəmir və bu istiqamətdə görülən işlərə maneçilik törətməyə çalışır. Fransanın Ermənistanla silah-sursat satması da onun bölgəni yenedən müharibə ocağına çevirmək kimi mürdar niyyətindən xəbər verir.

Azərbaycanın Şuşa, Xankəndi zəfərləri sayəsində müstəmləkəçi Fransanın Cənubi Qafqaza yerləşmək siyasəti ömürlük iflasa uğradı. Eyni zamanda da Bakı bütün beynəlxalq platformalarda Fransanın müstəmləkəçi siyasətini işə etdi, neokolonialist ölkənin çirkin simasını bütün dünyaya göstərdi. Buna görə də Fransa Azərbaycana qarşı xüsusilə aqressiv və hikkəldir.

Amma bu riyakar ölkənin bölgədə aparıcı mövqeyə nail olmağı və nüfuzunu gücləndirmək məqsədilə həyata keçirdiyi mənfi siyasəti, bu istiqamət

Yalnız bu iddialara son qoyulduğu halda, Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.

Fransanın cəhdləri əbəsdir

Daim sülh tərəfdarı olan Azərbaycanın ötən üç il ərzində barış istiqamətində yürütdüyü məqsədyönlü siyasət nəticəsində bölgədə yaranan sülh şəraiti bəzi qərəzli xarici qüvvələri qətiyyətlə qane etmir. Möhür bölgədə maraqlı olan Qərb siyasi dairələrinin mərkəzi müdaxilələrinin nəticəsidir ki, hələ də iki ölkə arasında sülhə nail olunmayıb. Diqqətəçəkin bir məqam isə torpaqlarımızın 30 illik işğalı dövründə cidd-cəhdə müharibə variantını inkar edən bu ölkə və qurumların indi savaşı daha məqbul saymalarıdır. ABŞ, Fransa, Almaniyaya başda olmaqla bəzi ölkələr Azərbaycan qarşı təşkilatlanaraq Ermənistanla siyasi, hərbi dəstək verirlər, təcvüzkarı müharibəyə qazdırırlar, bu məntur davranışları ilə Cənubi Qafqazı təhlükəyə sürükləyirlər.

Antiazərbaycançı qüvvələrə başçılıq edən Fransa heç cür iki ölkə arasında sülh müqaviləsinin bağlanması istəmir və bu istiqamətdə görülən işlərə maneçilik törətməyə çalışır. Fransanın Ermənistanla silah-sursat satması da onun bölgəni yenedən müharibə ocağına çevirmək kimi mürdar niyyətindən xəbər verir.

Azərbaycanın Şuşa, Xankəndi zəfərləri sayəsində müstəmləkəçi Fransanın Cənubi Qafqaza yerləşmək siyasəti ömürlük iflasa uğradı. Eyni zamanda da Bakı bütün beynəlxalq platformalarda Fransanın müstəmləkəçi siyasətini işə etdi, neokolonialist ölkənin çirkin simasını bütün dünyaya göstərdi. Buna görə də Fransa Azərbaycana qarşı xüsusilə aqressiv və hikkəldir.

Amma bu riyakar ölkənin bölgədə aparıcı mövqeyə nail olmağı və nüfuzunu gücləndirmək məqsədilə həyata keçirdiyi mənfi siyasəti, bu istiqamət

mətdəki cəhdləri əbə və məğlubiyətə məhkumdur.

Nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə...

Müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşüncəsinə, təzyiqlərinə çevrilən Avropa Şurası da ölkəmizə qarşı qərəzli siyasət yürüdü. Bu il yanvarın 22-də qış yarımsessiyasının açılış gündündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Çünki hazırda növbəti dünya səviyyəsində, heç Avropada da nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ümumiyyətlə, ehtiyacı yoxdur.

Yuxarıda sözügedən görüşdə dövlət başçısı da, Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakterli daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğuladı. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməsi üçün dəyərli dövlət başçısı onu da diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinə iştirak məsələsinə yenedən baxılacaq.

Göründüyü kimi, Azərbaycan milli maraqlarını təhdid edən istənilən gücə qarşı qətiyyətli mübarizə aparmağa və onları layiqlicə yerlərinə otuzdurmağa qadir ölkədir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın yürütdüyü qətiyyətli siyasət sayəsində regionda münəqışələrdən, müharibələrdən uzaq təhlükəsiz yaşama nail oluması, davamlı sülh üçün münbit şərait yaranıb.

Bu tarixi fürsətdən yararlanıb, yararlanmasın isə Ermənistanın öz seçimidir...

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Antiazərbaycançı şəbəkənin qəsd planı iflasa məhkumdur

AŞPA ədalətdən və həqiqətdən uzaq düşüb

"AŞPA-nın Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səsələrinin dondurulmasına dair qərarı ölkəmizə qarşı qərəzli mövqeyin daha bir nümunəsidir. Biz dəfələrlə AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarlarının qəbul edilməsinin şahidi olmuşuq".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. O bildirib ki, Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayanda, bir milyon azərbaycanlı öz doğma evlərindən qovulanda, onlara qarşı soyqırım törədildə, yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda AŞPA bir dəfə olsun belə səsini çıxarmadı. Ermənistanın törətdiyi bu vəhşiliyə, vandallığa görə bu ölkəyə qarşı heç bir qərar qəbul etmədi. Amma Azərbaycan Qarabağda erməni separatizminə son qoyduqdan sonra AŞPA sifətini dəyişdi. Onun ölkəmizə qarşı qərəzli davranışı bu təşkilatın saxta erməni iddialarına xidmət etməsindən xəbər verir.

Deputat qeyd edib ki, Azərbaycanın AŞPA-da nümayəndə heyəti dəfələrlə Ermənistanın yürütdüyü düşmənçilik siyasəti nəticəsində azərbaycanlıların öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün düşməsi barədə məsələ qaldırıb. Təşkilat rəhbərliyi isə bu cür problemlə məşğul olmadığını bildirib. Amma bu gün AŞPA Qarabağı könüllü türk ermənilərinin guya Azərbaycan dövləti tərəfindən zorla qovulması barədə əsassız, yalanla dolu iddialar səsləndirir, guya ermənilərin hüquq və azadlıqlarının pozulması ilə bağlı ölkəmizi ittiham edir. Bu cür yanaşma AŞPA-nın na qədər riyakar siyasət yürütdüyünün nümunəsidir. AŞPA Azərbaycana təzyiqli göstərmək üçün bir sıra Avropa dövlətlərinə də təsir edir. Bu cür məkrli siyasət AŞPA-nın fəaliyyətinin sonuna səbəb olacaq.

Kamilə Əliyeva bildirib ki, Fransa, Almaniya və bir sıra Qərb dövlətlərinin şəhərlərində insanlar mitinqlərdə polis zorakılıqlarına məruz qalır, döyülür, həbs olunurlar. Nədənə AŞPA bunları görmək istəmir. Fransa Afrika, Şərqi Asiya dövlətlərinə qarşı neokolonializm siyasəti həyata keçirəndə, həmin coğrafiyalarda milyonlarla insanı qətlə yetirsə də, AŞPA Fransaya heç bir təsir göstərmir. Bu gün Fransa Korsikada milli azadlıq hərəkatının üzvlərini təqib edir, onları həbs edir. Amma AŞPA Fransaya adı irad belə bildirmir.

Deputat vurğulayıb ki, Azərbaycan BMT TŞ-nin qəbul etdiyi qətnamələrə, beynəlxalq hüquq normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib: "Bununla Azərbaycan həm də beynəlxalq hüququn, ədalətin bərpasına yardımçı oldu. Azərbaycanın bu uğurunu Fransa həzm edə bilmir. Azərbaycana qarşı yönələn bu cür çirkin oməllərin arxasında şübhəsiz ki, Fransa dövləti dayanır. Parisin Azərbaycandan qisas almaq məqsədilə Almaniyadan da istifadə etməsi onun acizliyinin göstəricisidir. Ölkəmizə qarşı yönələn budəfəki təklifin müəllifinin almaniyalı deputat Frank Şvabenin olması təəccüblü deyil. Çünki bu şəxs hər dəfə Azərbaycanı qarşı qəbul edilmiş qərarların müəlliflərindən biri olub".

K.Əliyeva deyib ki, Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda bu təşkilatın ədalətin yanında olacağını düşünsə də, təəssüf ki, belə olmadı. Bu qurum ismaloq, türkofob düşüncəli nümayəndələrin düşüncəsinə çevrilib: "Azərbaycan nümayəndə heyəti haqlı olaraq AŞPA-da fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdi. Bu, Fransa və Almaniya hakimiyyətinin və Qərbdəki erməni lobbisinin əlində oynanacaq olan bir təşkilatdır. AŞPA və Qərbdəki bədən siyasətçilər düşünür ki, bu cür qətnamələr qəbul etməklə və əsassız bəyanatlar səsləndirməklə Azərbaycana təsir göstərə biləcəklər. Lakin anlaşırlar ki, Azərbaycana təsir və təzyiqli göstərmək mümkün deyil.

Azərbaycanın qələbəsini, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə həzm edə bilməyənlərdən biri də Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Cozep Boreldir. K.Əliyevanın sözlərinə görə, bu adam Avropa İttifaqı Xarici Əlaqələr Şurasının yekununa dair mətbuat konfransında bir daha ermənilərə olan sevgisini nümayiş etdirərək, Azərbaycanın ünvanına qərəzli, böhənə xarakterli ifadələr səsləndirib: "Cozep Borelin ikiüzlü siyasət aparmasının dəfələrlə şahidi olmuşuq. Dünyada separatizmin təzahürünü pislədiyini deyən Borel, 2023-cü ildə Azərbaycan Qarabağda separatçılara qarşı antiterror tədbirləri həyata keçirən vaxt, erməni lobbisinin diktəsinə uyğun olaraq separatizmə dəstək nümayiş etdirmişdi".

Deputat qeyd edib ki, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbaycanın həyata keçirdiyi siyasət ədalətə və sülhə xidmət edir, habelə beynəlxalq hüquqa əsaslanır. Respublikamız Qarabağ problemini özü həll edib və uğurlarımızı qəbul etməyən AŞPA kimi təşkilatlara ehtiyacı yoxdur.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Avropa Şurası Fransanın yedəyində sürünür

Azərbaycan 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Həmin vaxtdan ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı həmişə ədalətli mövqeyi nümayiş etdirib. Amma AŞPA həmişə Azərbaycana problemlər yaradıb, heç vaxt xoşməramlı niyyət göstərməyib. Qərbdəki anti-Azərbaycan güvvələri bu qurumdan ölkəmizə qarşı yalnız təzyiqli vasitə kimi istifadə etməyə çalışıblar. Təəssüflər olsun ki, həmin siyasət bu gün də davam edir. Nəco deyirlər, kor tutduğunu buraxmayan kimi, AŞPA da bulanıq siyasətdən əl götürmür.

AŞPA-nın düzgün olmayan istiqamətə atdığı addımlarından açıq-aydın hiss olunur ki, bu beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə istəmir. Bu təşkilat əlində olan vasitələrlə bu müqəddəs işə yalnız mane olmağa çalışır. Buna görə də ölkəmizə qarşı qərəzli siyasət yürüdü, reallıqdan uzaq olan qərarlar qəbul edir. Bu günlərdə daha bir qərəzin şahidi olduq. Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış yarımsessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Bu yanlış addımı ilə Avropa Şurası ikili standartlar siyasəti yürütdüyünü bir daha ortaya qoydu. AŞPA-nın qərarına cavab olaraq Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması çox düzgün qərarıdır. Çünki bu təşkilatla əməkdaşlıq indiyə kimi bizə yaxşı heç nə verməyib.


Təəssüf doğuran odur ki, bu quruma başçılıq edənər anlamaq istəmərlər ki, Azərbaycana qarşı hansı yollara təzyiqli göstərmək, nəyisə dikte etmək cəhdləri əbədi, səmərəsiz bir işdir. Çünki Azərbaycan güclü, qüdrətli, dünyada söz sahibinə çevrilmiş nüfuzlu bir dövlətdir. AŞPA ilə əməkdaşlığa başladığı vaxtdan bu günə kimi ölkəmiz heç bir beynəlxalq sənədin, müqavilənin, konvensiyanın tələblərini pozmayıb. Biz ölkəmizin ərazisində suverenliyimizi bərpa etməkdən başqa heç bir iş görməmişik. Əgər haqlı addımlarımız AŞPA-nın xoşuna gəlmirsə, bu onun öz problemdir.

2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulan kimi başqa qurumlarla yanaşı, bu beynəlxalq təşkilat da Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin bağlanması istəmişdi. Bu absurd tələbəndə görünən o idi ki,

AŞPA dolayısı ilə Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri, separatçı güvvələri üçün canlı qüvvə, silah-sursat, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını qarşısının alınmamasını istəyirmiş. Bu haqsız tələb yerinə yetirilməyincə görə Fransanın yedəyində sürünən Avropa Şurası qərəzli və məkrli siyasətini davam etdirməkdədir.

10 avqust 1949-cu ildə yaradılmış AŞPA-nın əsas funksiyası Avropa Şurasının parlament qonulunu yerinə yetirməkdir. Həmin funksiya Avropa İttifaqı, Avropa Şurası və AŞPA-nın özünün rəsmi sənədləri ilə müəyyən olunub. Sənədlərə görə, AŞPA insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etməlidir. Təəssüf ki, bütün bunlar sənədlərdə belədir. Əməldə isə tamamilə fərqli bir mənzərə hökm sürür. Bu təşkilat indiyə qədər bir sıra qərarları ilə erməni-pərəst mövqeyi nümayiş etdirərək özünü nüfuzdan salıb. Deputatların əksəriyyətinin rüşvət-xor, türkofobiya, azərbaycanofob xislətli olması isə çoxdan məlumdur. Avropalı deputatların erməni-pərəst olduğunu təsdiq edən faktlar çoxdur. Ən gerçək fakt budur ki, ölkəmizə qarşı qərəzli mövqeyi nümayiş etdirən AŞPA Azərbaycanın bu təşkilatla üzv olduğu vaxtdan indiyə qədər bir dəfə də olsun Ermənistanın işğalçı siyasətini pisləməyib, zülm çəkən bir milyondan yuxarı azərbaycanlının hüquqlarının müdafiəsi məsələsində səsini çıxarmayıb. Ermənistan 1988-ci ildən başlayaraq Qarabağda, eləcə də Azərbaycanın başqa bölgələrində etnik təmizləmə siyasəti aparanda Avropa Şurası susmağa üstünlük verib. Azərbaycan suveren ərazilərindən separatçıları, qanunsuz silahlıları təmizləyəndə başqa beynəlxalq təşkilatlarla bərabər Avropa Şurasının da dili açılıb.

Fransa Senatının və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərarlara diqqət yetirəndə aydın görünür ki, bu qurumların ikisi də bir-birinə



oxşayır. Bu gün Fransa senatı nə deyirsə, sabah Avropa Şurası onu təkrar edir və ya onun izi ilə gedir. Nəco deyirlər, sanki ona ziyi tutur. Ölkəmiz üçün Fransa senatı nədirsə, Avropa Şurası da odur. Bütün bunlar bir daha onu göstərir ki, AŞPA Makronun əlində yuncağa çevrilib. Fransa bu qurumdan siyasi alət kimi istifadə edərək Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparır. AŞPA-nın son addımı Fransanın tarixi zəfərimizdən sonra Azərbaycana qarşı açıq müstəviyə keçən qərəzli kampaniyasının davamından başqa bir şey deyil. Makronun dik-

təsi ilə oturma-duran AŞPA-dan bundan artıq nə gözləmək olar!

Ölkəmizə qarşı qərəzli, ikiüzlü mövqeyi tutması, reallığı əks etdirməyən qərarlar qəbul etməsi gec-tez AŞPA-nın özünə ziyan gətirəcək. Azərbaycan bundan heç nə itirməyəcək. Həmişə itirən günahkar tərəf olur. Deməli, itirən yalnız və yalnız Avropa Şurası olacaq. Çünki Azərbaycan Avropaya lazımdır. Bunu yaxın gələcəkdə daha yaxşı görəcəyik.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Avropa qurumları insan hüquqları və demokratiya anlayışlarından sui-istifadə edirlər

"Avropa qurumları artıq çoxdandır ki, insan hüquqları və demokratiya anlayışlarından sui-istifadə edərək özünün korporativ maraqları namına bu və ya digər dövlətə təzyiqli göstərir. Halbuki bu gün Fransa, Almaniya, Belçika fermerləri kütləvi aksiyalar keçirərək mürtəce islahatlara qarşı çıxırlar. Lakin fermerlərin haqlı tələbləri adçəkikləndirən dövlətlər tərəfindən nəzərə alınmır".

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin "Ulusal" televiziya kanalının siyasi şərhçisi Yakub Aslan deyib.

O bildirib ki, öz ölkəsində insan hüquq və azadlıqlarının təmin edilməyən dövlətlərin başqa ölkələrdə hüquq axtarması ikili standartlar siyasətinin yürüdülməsindən xəbər verir: "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı nümayiş etdirdiyi ədalətsiz mövqeyi də rəsmi Bakıya təzyiqli göstərməkdən başqa bir şey deyil. Maraqlıdır ki, ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda insan hüquqlarının pozulmasından danışan almaniyalı deputat Frank Şvabe öz ölkəsində hüquqları pozulan fermerlərin məsələsini AŞPA sessiyasında niyə qaldırmır? Əgər azərbaycanlılar onun üçün belə əzizdirsə, onda nəyə görə 30 il müddətində Qarabağdan qaçqın düşünlər barədə bir söz də deməyib. Ermənistanın işğalçılığı nəticəsində Xocalı soyqırımını törətdi, girov götürülmüş mülki vətəndaşlar işğalçılara məruz qaldılar, amma nə AŞPA, nə də onun almaniyalı deputatı bu barədə bir söz belə demədi, etiraz etmədi, əksinə, işğalçıya hər zaman yardım göstərdilər".

Yakub Aslan deyib ki, erməni lobbisinin puluna və parlamentə seçilmək üçün səsini möhtac qalan AŞPA-nın bəzi deputatları müstəmləkəçilik siyasətinə qayıtmaq istəyindədirlər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün Avropada iqtisadi



di-sosial vəziyyət gündən-günə pisləşir. Ötən il inflyasiya 10 faizi ötib, istehlak mallarının qiyməti 5 dəfə artıb. İqtisadi durğunluğun 2025-ci ilə kimi davam edəcəyi bildirilir. Avropada pensiya və vergi islahatları sosial partlayışa nəticələnib. Ekspert diqqətə çatdırıb ki, azsayılı xalqları istismar etmək, insan hüquqları və demokratiya bəhanəsi ilə kiçik dövlətləri təsir altında saxlayaraq təbii sərvətlərini talamaq Avropanın önəvi siyasi xəttidir. Bu boyunduruğu qəbul etməyənlər isə insan hüquqlarını pozmaqda, demokratiyaya əməl etməməkdə ittiham olunur. Türkiyə 50 il müddətində Avropa İttifaqı (Aİ) ilə

danışıqlar apararsa da, ittifqa üzv qəbul edilmədi. İqtisadiyyatı, demokratik inkişaf səviyyəsi və digər göstəriciləri Türkiyədən qat-qat aşağı olan dövlətlər Aİ-yə qəbul edildi. Lakin Türkiyə bir müsəlman ölkəsi olduğu üçün islamofobiya ilə üz-üzə qaldı.

"Azərbaycanın iqtisadi inkişafı və Qarabağı Ermənistanın işğalından azad etməsi Avropa qurumları tərəfindən həzm olunmur. Bu qurumlar hökumətlərdəki bütün məsələləri özlərinin prizməsindən həll etmək istəyirlər. Azərbaycanın tarixi torpaqlarını azad etməsi Avropanın siyasi qurumlarını narahat edir. Məqsəd heç də insan hüquqlarının müdafiə etməkdə deyil, dünyanın müxtəlif bölgələrini nəzarətdə saxlamaq və buradakı dövlətləri müstəmləkəyə çevirməkdir. Lakin suveren dövlətlərin, o cümlədən Azərbaycan xalqının siyasi iradəsi Avropa siyasətinin reallaşmasına imkan vermir. Ona görə də müxtəlif qurumlar ədalətsiz və siyasi manipulyasiya xarakteri daşıyan qərarlar qəbul edirlər", - deyir siyasi şərhçi vurğulayıb.



"İtirən AŞPA oldu"

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, AŞPA-da sistem qüsurludur. Belə ki, bir ölkənin deputatının təklifi ilə digər ölkənin nümayəndə heyətinin mandatının təsdiq olunmaması düzgün deyil. "Çünki biz bərabər hüquqlu üzvlük. Həmin ölkənin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Digər tərəfdən, hansısa bir qərar ümumi sayın əksər səs çoxluğu ilə qəbul edilməlidir. İştirak edənlərin bir qisminin səsi ilə qəbul edilən qərar əhəmiyyətsizdir. Burada yüzlərlə üzv var, cəmi 76 anti-Azərbaycan mövqeyi tutan deputatın səsi ilə mandat təsdiq olunmur", - deyir deputat bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, burada bir incə məsələ də var ki, bu da özünü Azərbaycanla dost sayan ölkələrin səsvərmədi iştirak etməməsidir: "Həmin ölkələr Avropa ilə sıx bağlıdırlar və Azərbaycanın lehinə açıq səs verdikləri halda Qərblə alt qatdan çox ciddi problemlər yaşaya biləcəklərini düşünür. Buna görə bəlkə də diplomatik yol seçərək sadəcə olaraq səsvərmədi iştirak etmədilər və Azərbaycana sanki "biz sənəni ələyin səs vermədik" mesajını göndərmişdilər. Qoy dostlarımızın problemi az olsun. Amma Azərbaycana qarşı bu münasibətin nə zamansa onlara qarşı ola biləcəyini də nəzərlərdə saxlasınlar".

A.Mirzəzadə Azərbaycanı açıq şəkildə müdafiə edən deputatları təşəkkürünü bildirərək onların qətiyyətli mövqeyi ortaya qoyduqlarını vurğulayıb. Bildirib ki, hər bir halda itirən Azərbaycan deyil, AŞPA oldu: "Azərbaycan xalqı müstəqil dövlətini qurub. Demokratiyanı, insan hüquqlarını özünün həyatı prinsipləri kimi müəyyən edib. Belə ədalətsizliyi görən Azərbaycan Avropa Şurası və İnsan Haqları üzrə Avropa Məhkəməsinə də iştirak məsələsini müzakirə edə bilər".

Deputat hesab edir ki, Azərbaycan Avropanın Şərqlə, müsəlman dünyası ilə siyasəti çox yarımcı görünəcək. Bunu Avropa yaxşı başa düşür.

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"



Azərbaycanın təşəbbüsləri sülhə xidmət edir

Azərbaycanın dövlət başçısı fevralın 1-də Parlamentlararası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərək, Azərbaycan ilə Ermənistan arasında artıq de-facto sülhün mövcud olduğunu və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraitində hökm sürdüyünü bildirdi. "Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır", - deyərək dövlət başçısı vurğulayıb.



Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı deyib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarının intensivləşdirilməsində və sülh müqaviləsinin bağlanmasında maraqlı tərəfdir. Sülh sazişinin imzalanması ilə bağlı beş bəndli ilkin təklif də möhür Azərbaycan tərəfindən Ermənistanla təqdim olunub.

Deputat Vətən müharibəsindən ötn müddətdə iki ölkə arasında fərqli formatlarda görüşlərin baş tutduğunu söyləyib. Bildirib ki, son dövrlər isə ikitərəfli görüşlər aktivləşib. Ümumiyyətlə Azərbaycan ikitərəfli görüş formatına üstünlük verir və bununla bağlı müzakirələr aparılır: "Digər tərəfdən də sərhədlərin delimitasiyası ilə bağlı görüşlər davam etdirilir. Amma təbii ki, Azərbaycan sülh prosesinin delimitasiya prosesindən ayrılmasından tərəfdardır. Çünki delimitasiya uzun zaman tələb edən işdir. Sülh müqaviləsinin isə daha qısa müddətdə öldə edilməsi mümkündür. Çünki dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasında artıq de-facto sülh mövcuddur".

Vüqar Bayramovun sözlərinə görə, mövcud şəraitdə ikitərəfli görüşlərin və müzakirələrin davam etdirilməsi daha məqsədəuyğundur: "Lakin bəzi ölkələr Cənubi Qafqazda sülhün öldə edilməsinə praktiki olaraq mane olmağa çalışırlar. Xüsusilə Fransa öz fəaliyyəti ilə revanşizmə tökmən verir, Ermənistanı hərbi texnika və silahla təmin etməklə sülhün öldə olunmasına əngəl törətməyə cəhd edir. Lakin regionun əsas söz sahibi Azərbaycanıdır və belə olan halda, Cənubi Qafqazdakı mövcud düzəni dəyişməyi praktiki olaraq mümkün deyil".

Deputat bildirib ki, Qafqazda dayanıqlı sülhün öldə olunması üçün Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqları daha da intensivləşdirmək və sülh müqaviləsinin razılaşdırılmasına və imzalanmasına vacib şərtir: "Son vaxtlar sülhün bərpası üçün mövcud olan şərait doğru qiymətləndirmək lazımdır. Ümumiyyətlə isə ölkəmizə qarşı beynəlxalq təhdidlərin olmasına baxmayaraq, Azərbaycanın öldə etdiyi şanlı zəfərlərdən sonra Cənubi Qafqazda formalaşmış reallığı, regiondakı mövcud düzəni dəyişməsi qeyri-mümkündür. Əslində sülh sazişinin imzalanması təkcə Azərbaycanla Ermənistan üçün yox, bütövlükdə Qafqazın inkişafı üçün vacibdir. Azərbaycanın bunun üçün öldəndən gələni edir, regionda stabilliyin formalaşmasına çalışır".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Parlamentlararası İttifaqın baş katibi Ağdam şəhərinə səfər edib

Ölkəmizdə səfərdə olan Parlamentlararası İttifaqın baş katibi Martin Çunqonqu fevralın 2-də Ağdam şəhərinə səfər edib.



Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Parlamentlararası İttifaqın baş katibini Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Fezziyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsinə və digər beynəlxalq təşkilatların yanında daimi nümayəndəsi Qalib İsrailov və digər rəsmi şəxslər müşayiət ediblər.

Ağdamda gələn Parlamentlararası İttifaqın baş katibinə Ermənistan silahı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və şəhər işğaldan azad olunduqdan sonra Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.

Qonaqlar Ağdam şəhərində ermənilərin yerlə yeksan

etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar. Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, Ağdamda hər şeyi məhv edən erməni vandalları buradakı qəbirləri də dağıdıblar.

Sonra Martin Çunqonqu Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri, o cümlədən Qarabağ xanlarının türbüləri və yaşayış evi - "İmarət" Kompleksində, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub. Qonağa məlumat verilib ki, erməni işğalçılarının "Qafqazın Xirosiması"na çevirdikləri Ağdam yaxın illərdə tamamilə yenidən bərpa olunacaq, regionun ən gözəl şəhərlərindən birinə çevriləcək və doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

TÜRKSOY Fransada Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktını pisləyib

"Türk dünyası mədəniyyətinin və incəsənətinin qorunması, yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olaraq Azərbaycan ədəbiyyatının məşhur siması Xurşidbanu Natəvanın heykəlinin Avropanın mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri Fransada vandalizm törədilməsi barədə dərin kədər hissi ilə qarşılandı.

AZƏRTAC xəbər verir ki, bu sözlər TÜRKSOY-un Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: "Azərbaycanın İsmayilli və Fransanın Evianle-Bon şəhərinin qarşılaşması münasibəti 2017-ci ildə açılan "Azərbaycan bağı" və burada ucaldılan Natəvanın heykəli iki ölkə arasında dostluq və əməkdaşlığın nümayişidir.



TÜRKSOY @turksoyorg_38.dk
Azərbaycanın məşhur siması Xurşidbanu Natəvanın heykəlinə Fransada vandalizm törədilib.

Bəyanatda deyilir: <https://www.turksoy.org/haberler/>



bəti 2017-ci ildə açılan "Azərbaycan bağı" və burada ucaldılan Natəvanın heykəli iki ölkə arasında dostluq və əməkdaşlığın nümayişidir.

Türk dünyasının mədəniyyət xəzinəsində silinməz izlər qoyan, ədəbiyyata verdiyi önəm və gördüyü işlərlə təkcə Qafqazda deyil, bütün dünyada dövrünü xeyli qabaqlayan, türk dünyasının önəmli qadın şairlərindən olan Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm təkcə bir ölkənin mədəniyyət xadiminə deyil, həm də dünya mədəniyyətinə, incəsənətinə və sənətə qarşı hücumdur.

Türk xalqının mədəniyyət və incəsənətinin ortaq xəritəsi TÜRKSOY olaraq mədəniyyətimizə və incəsənətimizə edilən bu mənfur hücumu pisləyir, cinayətkarların cəzalandırılacağına və bir daha belə hücumların baş verməyəcəyinə ümid edirik".

Fransanın əsl siması dünya ictimaiyyətinə bəllidir

Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirən də, xalqlar arasında düşmənçilik toxumu səpməyə çalışan da, yaranmış problemin ilk günlərindən öz global siyasi məqsədləri üçün istifadə edən də Fransa olub. Müəyyən istisnaqlarla problemin həllində vasitəçilik edən bu dövlətin prezidentlərinin həmişə ölkəmizə qarşı qarazlıq, haqsız münasibətlərinin şahidi olmuşuq.

Fransanın Cənubi Qafqazda güdrətli bir müsəlman dövlətinin olmasını həzm edə bilməməsi aydın məsələdir. Amma Parisin Cənubi Qafqazda müharibə ocağını kövrükləməkdə əsas məqsədi bundan istifadə edib Ermənistanı daim özdən asılı vəziyyətə saxlamaq, özlərini ermənilərin dostu və müdafiəçisi kimi göstərərək erməni lobbisinin maliyyə imkanlarından yararlanmaqdır. Digər bir məsələ isə Türkiyə ilə Azərbaycan arasında bufer zona yaradaraq iki ölkə arasında ən yaxın və əlverişli olan neqliyyat yolunu bağlayıb hər iki dövlətin iqtisadi gücünün daha da artmasına mane olmaqdır. Bir sözlə, ilk gündən "vasitəçi" kimi özüni göstərən Fransa

əslində dağıdıcı siyasət yürüdükdə vəziyyəti gərginləşdirməyə çalışıb.

44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı real gerçəklik budur ki, illərdir regionda münasibətləri qızışdırmaqda məşğul olan Fransa müharibədən sonra oyundan kənar vəziyyətə qalib. Belə ki, bu ölkə indiyə qədər apardığı məkrli siyasətin qurbanı olub. Özü qazdığı quyuya düşüb. Cənubi Qafqaza nəzarət arzusunu artıq xəyal da edə bilmir...

Fransa prezidenti Emmanuel Makronun ölkəmizə qarşı emosional davranışlarının, siyasi-diplomatik etikanadan kənar qarazlıq münasibətinin də əsas səbəbi heç də geosiyasi intriqların təşəbbüskarı və

xırda oyunçu olan Ermənistanın məğlubiyyəti yox, Fransanın indiyədək apardığı Cənubi Qafqaz siyasətinin dalana dirənməsidir. Problemin həllində ikitərəfli siyasət yeridən bu ölkənin ifşa olunmasıdır.

Məğlubiyyətini həzm edə bilməyən Paris nəzarətdə olan yedək beynəlxalq təşkilatlar vasitəsi ilə avontürüst anti-Azərbaycan siyasətini bu gün daha qarazlıq surətdə davam etdirir. Ölkəmizə qarşı aparılan anti-Azərbaycan təbliğatında qərəzin, hikmətin rüporu olan Aİ və AŞPA əslinə qalsa arabanın beşinci tokəri kimi bir funksiyasını yerinə yetirməkdədir. Azərbaycan oleyhinə mübarizədə təkbəşinə istədiyinə nail ola bilməyən rəsmi Paris həm də meydanda tək olmadığını isbatlamaq üçün yedək təşkilatlardan olan müzdlülərdən də istifadə edir. Məqsədinə nail olmaq üçün hücum ərazilini genişləndirən, beynəlxalq alomdə daha çox tərəfdarla ölkəmizə

hücum görüntüsü yaratmaq niyyəti ilə adı "beynəlxalq" adlanan təşkilatların imkanlarından istifadə etməyə çalışır.

Emmanuel Makron hökumətinin apardığı yanlış, uğursuz siyasətdən ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vurduğunu inkar etmək mümkün deyil. Dünyada olan bütün münasibətlər ocaqlarında katalizatorluq edib münasibətləri qızışdıraraq Fransanın əsl siması dünya ictimaiyyətinə bəllidir. XXI əsrdə müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən, öz dövlətinin orazi-sində yaşayan xalqların ən adi hüquqlarını kobud surətdə pozan, hətta öz dilində danışmağı qadağan edən bir ölkənin haqqdan, ədalətdən dönmürə qədər münasibətlər törətdikləri vasitəçilik etmək niyyətinə düşməsi yalnız və yalnız istehza doğurur.

Elsən QƏNİYEV,
"Azərbaycan"

Dağılmış tifaqların çırağı yenidən yanır

Laçın uzun həsrətdən sonra doğmalarına qovuşur

Laçın şəhərində 23, Zabux qəsəbəsində 8 ailəyə yeni mənzillərin açarları təqdim olunmuşdur. Dövlətin sosial siyasətinin prioritet istiqaməti kimi işğaldan azad olmuş ərazilərə əhalinin köçürülməsi davam edir. Ermənilərin özlərinə xas qəddarlıqla dağıdıb xarabaya çevirdiyi, otuz il ərzində doğma sakinlərinə həsrət qalan kəndlər, şəhərlər, irili-xırda yaşayış məntəqələri sosial infrastruktur bərpa edilir, xüsusi zövqlə yenidən qurulur.

Bu gün Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənada böyük inşaat və quruculuq meydanına çevrilib. Vətən sevdalı oğullar dünün döyüş meydanında qazandıqları parlaq zəfəri, dünyanı heyran qoyan qələbə əzmini bu gün sonsuz həvəslə daş üstə daş qoyub ucaldıqları yarasıqlı binalarla, genişmiqyaslı bərpa və quruculuq işləri ilə davam etdirirlər.

Saf təbiəti, mərd övladları ilə şöhrət qazanmış Laçının bərpasına dövlət rəhbərliyi səyində böyük maraqla göstərilir. Belə yanaşma yaxın gələcəkdə Laçının gerçək bir turizm mərkəzinə çevriləcəyinə şübhə yeri qoymur. Bu dağlar diyarında həyat yavaş-yavaş öz axarına düşür. Mühəribənin xarabalıqları üzərində gözəlliyi ilə göz qamaşdıran yarasıqlı və müasir Laçın şəhəri ucaılır. Gecələri çırçaqan, gündüzləri al-əlvan Laçın... Ana möhəbbəti ilə qollarını açıb doğmalarını övladları kimi bağrına basır. Otuz illik



həsrəti sona yetir Laçının... Kövrək duyğuların görüntüsü olan sevinə yaşları doğma yurda qovuşan həsrətlərin kırıqlarından süzülüb yanaqlarında iz salır.

Bu günlər Laçına yeni köç karvanı gerçəkləşdi. Həmin münasibətlə keçirilən tədbirə biz də qatıldığımız. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Hüseyn Quliyev, Qaçqın və Məcburi Köçkünlər İş üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov, Laçında tikinti, quruculuq işləri aparın təşkilatların nümayəndələri iştirak edirdilər.

Yeni mənzillərin ilk qarşıya gətirilmiş təqdim edilib. Hüseyn Quliyev yeni mənzillərinin və açarlarını şəhid Vəqif Salmanovun xanımı Suqra Həmidovaya ehtiramla təqdim edərək xoş arzularını çatdırdı.

Xoş notlara köklənən tədbir davam edir, doğma yurda, rahat mənzilə qovuşmaq sevinci könülləri rıqətə gətirir. Laçınlılar dövlət qayğısına hədsiz minnətdarlıqlarını döndənməyə vurğulayırlar.

Natiq Hüseynovun fikirlərini öyrənirik:

- Ötən 8 ay ərzində Laçın şəhərinin və digər yaşayış məntəqələrinin bərpası, yenidən tikilib qurulması istiqamətində qururverici işlər görülüb. Havalardan qarlı, səxtil keçməsi quruculuq prosesinin tempini qətiyyətlə zəiflətmir. İndiyədək Laçın şəhərinə 431 ailə (1627 nəfər), Zabux qəsəbəsinə 207 ailə (797 nəfər) köçürülmüşdür. İndi isə Laçın şəhərində 23 ailəyə, Zabux qəsəbəsində isə 8 ailəyə yeni mənzillərin açarları təqdim olunur. Dövlətimizin bu mühüm sosial siyasəti bütünlüklə ədalət prinsipinə söykənir.

Dağlar qoynunda erməni faşistlərinin 30 il əvvəl dağıdıb vuran qoyduqları evlərdə həyat yenidən canlanır, söndürülən ocaqlar təzədən yanır. Həsrət sona yetir. Doğmalar qovuşur.

Gözün aydın, Laçın! Qollarını geniş aç, doğma övladların gəlir!

Laçın QULİYEV,
"Azərbaycan"

Fransa Milli Assambleyasında fransız müstəmləkəçiliyinin zorakılıqlarından danışılıb

Azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən və əsas hüquqları pozan Fransa müstəmləkəçilik siyasətini hələ də davam etdirir. Dənizəşırı ərazi və departamentlərinin əhalisi hələ də ötn əsrlərdə fransız müstəmləkəçilik siyasətinin zorakılıq travmalarından qurtula bilməyiblər.

Müstəmləkəçilik zorakılığının qoyduğu travmadan qurtulmaq, belə zorakılıqların bir daha təkrarlanmaması və gənc nəsillər öcdadlarının yaşadıqları bu əzab-əziyyəti unutmadan məqsədilə avtoxton əhalinin nümayəndələri seminarlar, konfranslar və digər tədbirlər təşkil edirlər.

Parisdə Milli Assambleyada solçu-demokrat və respublikaçı deputatlar qrupunun Louis Joinet İnstitutunun (Institut Louis Joinet - IFJD) birgə təşkilatçılığı ilə "Qviananın hindu əhalisinə dair həqiqət komissiyası" adı kollokvium keçirilib.

AZƏRTAC xəbər verir ki, kollokviumda Qviananın hindu əhalisinin fransız müstəmləkəçiliyi dövründə məruz qaldığı zorakılıqlara dair IFJD-nin "beyin mərkəzi"nin hazırladığı hesabat, həmin zorakılıqlardan bəhs edən "Qvianalı uşaqlar, irili!" kitabı haqqında ətraflı məlumat verilib. Tədbir çərçivəsində Moliko Alet+Po Assosiasiyasının müstəmləkəçilik zorakılığının qurbanı olmuş hinduların fotoqrafiyalarını hazırladığı sərğə də diqqət cəlb edib.

Kollokviumda 2000 hindu uşağın hinduların yaşayış tərzinin və dəyərlərinin tam əksi olan, eləcə də onların kimlik köklərini məhv edən fransız katolik internat məktəblərinə məcburi göndərilməsindən, "Homes" deyilən internat məktəblərdə müstəmləkəçilərin yerli uşaqlara qarşı törətdiyi müxtəlif zorakılıqlardan danışılıb.

Bildirilib ki, Qvianaya missiyalar çərçivəsində internatların keçmiş sakinləri ilə görüşlər keçirilib, onların xatirələri qeydə alınıb. Valideynlərdən zorla qo-



parılaq internata yerləşdirilmiş uşaqlara ana dilində, mədəniyyətlərindən, adət-ənənələrindən danışmaq qadağan edilib. Fransızların yaratdıqları bu internatların əsas məqsədi hindu uşaqlarını öz kimliyindən, köklərindən uzaqlaşdırmaq, onlara fransız mədəniyyətini aşılamaq olub. Internatlarda uşaqlara qarşı törədilmiş cinsi zorakılıqdan da söz açılıb. Qeyd olunub ki, internatların keçmiş sakinlərindən bəziləri dərindən cinsi zorakılığa məruz qaldıqları etiraf ediblər. Fransız müstəmləkəçiləri hinduları daim alqaldıb, onları vəhşi adlandıraraq heyvan kimi baxıblar. Hətta beşən 5 yaşdan da kiçik uşaqlar ailə mühitindən ayrılıb sərğə qaydalarla yaşamağa məcbur ediliblər. Çox erkən yaşda qayda və cəzalarla yaşamaq üçün uşaqlar hindu yemək vərdişlərinə tamamilə yad olan yeməkləri zorla yeməli idilər. Internatlarda müntəzəm fiziki zorakılıqlar da tətbiq olunurdu, onlar yumruq, çamçı və kəmərlə cəzalandırılırdılar.

Qeyd edilib ki, kilsonin təşəbbüsü ilə yaranmış katolik internat məktəbləri 1949-cü ildən Fransa dövləti tərəfindən dəstəklənib və maliyyələşdirilib. Bu katolik internat məktəbinin keşişlərindən olan İv Barbotenin sözləri müstəmləkəçilik məqsədini aydın əks etdirir: "Hinduların təkamülünə kömək etmək üçün onları ailələ-

rindən mümkün qədər tam ayırmaq və yetim böyütmək lazımdır". Bu fikir Qviananın hindularının öz köklərindən necə uzaqlaşdırılması istəyini aydın əks etdirir. Avtoxton əhalini öz köklərindən uzaqlaşdırmaq prosesi əhaliyə qarşı qətlər, işgəncələr, köləlik kimi bərbəşə və radikal, eləcə də tərbiyəvi assimilyasiya tədbirləri, ənənəvi yaşayış mühitinin məhv edilməsi, avtoxton dillərin unudulması üçün repressiv təhsil və digər üsullarla aparılıb. Yerli həyat tərzinin mütorəqqi dekonstruksiyasına dair "sivilləşdirici" istəkləri iddiası ilə bu zorakılıq kollektiv və fərdi şəxsiyyət travmasını spesifik formasını yaradıb.

Bildirilib ki, toplanmış şahid ifadələri Höqiqət Razılışma Komissiyasının (CVR) yaradılması zərurəti doğurur. Komissiya avtoxton əhaliyə qarşı törədilmiş zorakılığın ciddiliyini və spesifikliyini qiymətləndirmək üçün ən uyğun qurumdur. CVR təzminat, tibbi yardım və restitusiya kimi fərdi, eləcə də qurbanların xatirəsinə abidələrin ucaldılması, tədris proqramlarına repressiya epizodlarına həsr olunmuş yeni fasilənin daxil edilməsi kimi kollektiv kompensasiya tədbirləri görməklə zorakılığın təkrarlanmasının qarşısını almağa kömək edə bilər.

Sonra tədbir sual-cavab formasında işini davam etdirib.

7 FEVRAL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR

Sosioloji sorğunun nəticələri əhalinin seçkilərdə fəal olacağından xəbər verir



ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" Azərbaycan da seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib. Sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ətrafında əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsidir. AZƏRTAC xəbər verir ki, "Oracle Advisory Group" təşkilatı sorğunun nəticələri ilə bağlı fevralın 2-də Şuşa şəhərində mətbuat konfransı keçirib.

Təşkilatın nümayəndəsi Vlada Galan bildirib ki, sorğuya ümumilikdə, Azərbaycanın müxtəlif rayonlarından 3 min respondent cəlb edilib. Bunlardan 24,1 faizi Bakıdan, 8,3 faizi digər böyük şəhərlərdən, 21,3 faizi kiçik şəhər və qəsəbələrə, qalanları isə (46,3 faiz) kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,3 faizi (1479 nəfər) qadın, 50,7 faizi (1521 nəfər) kişidir. Sorğu ölkə əhalisinin yaş statistikasına nəzər alınaraq aparılıb və respondentlərin 36,2 faizi 18-34 yaş arası, 39,0 faizi 30-54 yaş arası, 24,8 faizi 55 və daha çox yaşda insanlar olub. Respondentlərin 24,1 faizi Bakı, 4,8 faizi Naxçıvan, 6,1 faizi Abşeron-Xızı, 3,4 faizi Dağlıq Şirvan, 6,4 faizi Gəncə-Daşkəsən, 6,8 faizi Qarabağ, 7,2 faizi Qazax-Tovuz, 5,9 faizi Quba-Xaçmaz, 10,0 faizi Lənkəran-Astara, 7,8 faizi Mərkəzi Aran, 6,6 faizi Şəki-Zaqatala, 5,3 faizi Şirvan-Salyan bölgələrindədir: "Qorb təşkilatı olaraq ilk dəfə Qarabağda seçkilərlə bağlı sosioloji sorğu keçirmişik".

beynəlxalq arenada rolunu, 0,1 faiz cinayətkarlığı, 14,1 faiz korrupsiyanı, 6,7 faiz təhsili, 0,2 faiz ekologiyanı, 13,1 faiz səhiyyəni, 1,1 faiz iş məişət zərəkətini qeyd edib.

Seçicilər arasında ölkənin "düzgün istiqamətdə" inkişaf etdiyi və Prezidentin uğurlu fəaliyyəti barədə əminlik hissi var.

"Azərbaycanın gətirdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz?" sualına seçicilərin 81,2 faizi "düzgün istiqamət", 12,3 faizi isə "yanlış istiqamət" cavabını veriblər.

"Hazırkı Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına 96 faiz "əla", 2,5 faiz "yaxşı", 0,8 faiz "qənaətbəxş" cavabını veriblər.

Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün təhlükəsiz ölkə hesab edirlər. Belə ki, "Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısızım" sualına, sorğuda iştirak edənlərin 85,4 faizi "bəli" cavabını veriblər.

"Prezident seçkiləri bu günə təyin ediləydə və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?" sualına verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərinin fəaliyyətindən razıdır. Belə ki, respondentlərin 97 faizi İlham Əliyevin, 1,2 faizi Zahir Orucun, 0,7 faizi Fazil

Mustafanın, 0,5 faizi Razi Nurullayevin, 0,3 faizi Qüdrət Həsənzadənin, 0,2 faizi Fuad Əliyevin, 0,1 faizi isə Elşad Musayevin adını çəkib.

Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Respondentlərin 98,5 faizi "Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədiyinizmi?" sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.

"Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib?" sualına respondentlərin əksəriyyəti - 72,5 faizi "müsbət", 2,6 faizi "mənfi", 24,9 faizi "neytral" variantını seçib.

George Birnbaum bildirib ki, bütün cavablar əhalinin mövcud hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, verilən cavablar əhalinin hazırkı hakimiyyətə olan inamını və dəstəyini əks etdirir.

Bu bloka daxil olan və Prezident İlham Əliyevə münasibətlə bağlı suala verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında yekun fikir formalaşdırmağa imkan yaradır.

"Beləliklə, bilavasitə Prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlməmiş seçkiəncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir", - deyərək əlavə edib.

ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" bu qənaətlə gəlib ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyədə aparılmasından xəbər verir. George Birnbaum, həmçinin qeyd edib ki, seçki günündə "exit-poll" keçiriləcək, seçki məntəqələrində səs vermiş 10 minlərlə insandan sorğu götürüləcək.

ATƏT/DTİHB-nin müşahidəçiləri Füzuli rayonundakı seçki məntəqələri ilə maraqlanıblar

84 sayılı Füzuli Seçki Dairəsində seçkiyə hazırlıq prosesi ilə tanış olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə yerləşən seçki məntəqələrindəki vəziyyətlə də maraqlanıblar.



AZƏRTAC "secki-2024.az" saytına istinadla xəbər verir ki, bu barədə 84 sayılı Füzuli Dairə Seçki komissiyasının (DSK) sədri Ramiz Teymurov məlumat verib.

O bildirib ki, ATƏT/DTİHB-nin uzunmüddətli müşahidəçiləri olan Lars Nyholm və Evgeniy Loginov işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində səsvermə prosesini izləmək istədiklərini deyiblər. Bu baxımdan, həmin ərazilərdə təhlükəsizliyin necə təmin edildiyi ilə maraqlanıblar.

"Bizim dairədə mövcud olan 77 məntəqənin üçü 44 günlük müharibədə azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə ümumilikdə 54 min 457 seçici qeydiyyatdadır. 1257 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yeddi seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairə üzrə 1015 müşahidəçi qeydiyyatdan keçib", - R.Teymurov qeyd edib.

DSK sədri seçkilərə hazırlıq prosesinin qanunvericiliyin tələblərinə uyğun aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın Çindəki səfirliyində seçki məntəqəsi yaradılıb

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənəkar prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Çində yaşayan və ya uzunmüddətli xarici eza miyyətdə olan Azərbaycan vətəndaşları fevralın 7-də yerli vaxta səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə bilərlər. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil üçün tam hazırdır. Çində konsulluq qeydiyyatında olan vətəndaşlarımız prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb. Bundan başqa, səfirliyin rəsmi internet sahifəsində, sosial şəbəkə hesablarında, habelə həm vətəndaşlarımızın "Wechat" messenger programındakı qruplarında elan yerləşdirilib.

Azərbaycanın Çindəki səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün Pekində olacaq səsvermə hüququna malik seçicilər də səs verə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənəkar prezident seçkilərində ölkə hüdudlarından kənar yaşayan və ya uzunmüddətli xarici eza miyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Azərbaycan seçki məntəqələri yaradılmış diplomatik missiyalarında səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğunda təməmlənəcək.

Rusiya parlamentinin Federasiya Şurasının nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti başda Beynəlxalq Məsələlər üzrə komitənin sədri Qriqori Karasin olmaqla, Azərbaycanda prezident seçkilərinin müşahidəsində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının Mətbuat xidməti bildirib.

"Fevralın 5-dən 8-dək senatorlar Azərbaycan Respublikasında növbədənəkar prezident seçkilərinin müşahidəsində iştirak edəcəklər", - deyərək məlumatla vurğulanır. Qeyd olunur ki, parlamentarilər Azərbaycana MDB, Şanxay

Əməkdaşlıq Təşkilatı və MDB-nin Parlamentlərarası Assambleyasının müşahidəçiləri missiyasının xətti ilə yollanacaqlar.

Nümayəndə heyətinin tərkibinə Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədrinin birinci müavini İlyas Umaxanov, Federasiya Şurasının Federativ quruculuq, regional siyasət,



yerli özünüidarəetmə və Şimal Məsələləri komitəsinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Kon-

stitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Aleksandr Başkin daxildir.

Gəncəliyə 4 dairə üzrə səs verəcəklər

Növbədənəkar prezident seçkilərinə sayılı günlər qalıb. Artıq bu mühüm siyasi kampaniyaya hazırlığın son mərhələsidir. Bir neçə gündən sonra Azərbaycan vətəndaşları seçkilərdə sözlərini deyəcək, layıq bildikləri namizədə səs verəcəklər.

Gəncədə 38, 39, 40 və 41 sayılı seçki dairələrinə əhatə edən məntəqələrin hamısında bu siyasi kampaniyaya ciddi hazırlıq işləri görülüb. Məntəqələr təmir edilmiş, zəruri texniki və metodiki vasitələrlə, elektrik enerjisi, rabitə şəbəkəsi ilə təmin olunmuşdur. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün məntəqələrdə hər şərait yaradılıb, seçkini izləyəcək yerli və beynəlxalq müşahidəçilər üçün ayrıca yerlər müəyyən edilmişdir. Seçkiqabağı təşviqatın aparılmasından ötrü də müvafiq yerlər ayrılıb.

Uzun illər orta məktəbdə müəllim işləmiş, hazırda təqaüddə olan Natella Cəfərova: "Sevinirəm ki, torpaqlarımızın bütövlüyü təmin edildikdən sonra keçirilən ilk prezident seçkilərində iştirak etmək mənə də qismət oldu. 30 il işğal altında qalan ərazilərimiz nəhayət



azaddır. İndi erməni vandallarının viran qoyduğu həmin ərazilərin bərpasına başlanılmışdır. Görülən işləri televiziya vasitəsilə izləyəndə sevincimin həddi-hüdudu olmur. Söz yox ki, vaxt gələcək, həmin ərazilər də Azərbaycanın digər regionları kimi gülistana çevriləcək. Buna görə hər birimiz fevralın 7-də keçiriləcək növbədənəkar prezident seçkilərində fəal iştirak etməli, ən layiqli namizədə səs verməliyik".

Gəncəliyə apardığımız söhbətlərdə hiss etdik ki, seçki prosesi yaxınlaşdıqca insanlar daha çox məsuliyyət hiss

edirlər. Hamının yeganə sözü budur ki, prezident seçkiləri olduqca məsuliyyətli siyasi tədbirdir və bu seçkidə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Uzun illər insanların sağlamlığı keşi-yində dayanan hakim Abuzor İbrahimov bu fikirdədir ki, prezident seçkilərində səhv etməyə heç kimin haqqı yoxdur: "Müstəqillikdən sonra ölkəmizdə görülən işlər göz qabağındadır. Qısa vaxt ərzində iqtisadiyyatımız sürətlə inkişaf etmiş, şəhər və rayonlarımızın siması tanınmaz dərəcədə dəyişmişdir. İndi kəndlərimiz şəhərlərimiz

dən heç də seçilmir. Rahat yollar, abad məhəllələr, yeni məktəblər, park və xiyabanlar adında ruh yüksəkliyi yaradır. Hələ ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarını demirəm. İndi insanların müalicə üçün xaricə üz tutmalarına ehtiyac yoxdur. Söz yox ki, fevralın 7-də keçiriləcək növbədənəkar prezident seçkilərinə gələn hər bir Azərbaycan vətəndaşı qazanılan bu uğurları göz önündə götürməli, bundan sonrakı nailiyyətlər üçün ən layiqli namizədə səs verməlidir".

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Arif Qazıyevlə də söhbətimiz maraqlı oldu. Dedi ki, heç uzağa getməyək: "Ölkədə gedən sürətli inkişafı Gəncənin təmsilində daha aydın görmək olar. Son illər aparılan abadlıq və quruculuq işləri noticəsində qədim Nizami yurdunun siması başdan-baş dəyişmişdir. Həyata keçirilən yenidənqurma işləri nəticəsində Gəncə inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə olunur. Söz yox ki, bu inkişaf seçkilərdən sonra da davam etməlidir".

Sabir ƏLİYEV,
"Azərbaycan"

51 sayılı Şirvan Seçki Dairəsində 422 müşahidəçi qeydə alınıb

7 fevral növbədənəkar prezident seçkilərinə əvaz vaxtı qalıb. İlk dəfə suveren respublikamızın bütün ərazilərini əhatə etməsi ilə əlamətdar olan bu seçkiyə xalqımız böyük ruh yüksəkliyi ilə gedir. İndi hər bir seçici hansı namizədə səs verəcəyi haqda fikirləşir, götür-qoy edir.

Bu günlər məntəqə seçki komissiyalarının üzvlərinə də böyük məsuliyyət düşür. Təlimatla uyğun olaraq seçkilərə son hazırlıq işləri görülür. 51 sayılı Şirvan Seçki Dairəsi üzrə 43 məntəqədə 53 min 615 seçici səs verəcək. Hər bir namizədin platforması haqqında məlumatlar seçki məntəqələrində yerləşdirilib binaların qarşısında lövhələr vurulmuşdur. Digər lövhələrdən isə seçki siyahıları asılmışdır. Seçicilər məntəqələrə gələrkən buradakı lövhədə öz adını, soyadını və sıra nömrəsini dəqiqləşdirir. Bunlarla bərabər, məntəqələr üzrə hər bir seçiciyə harada səs verəcəyi haqqında çağırış vərəqi çatdırılmışdır.

Dairə üzrə qeydə alınmış 422 müşahidəçinin gedişi-

lər seçki günü daşınan qutularla onların yaşadığı ünvanlara gedərək səsvermədə iştiraklarını təmin edəcəklər.

Şirvan sənaye şəhəridir. Burada xeyli sayda zavod, müxtəlif təyinatlı müəssisə var. Eza miyyətdə, məzuniyyət və ya şəxsi işi ilə əlaqədar seçicilərin bir qisminin yerdəyişməsinə təbii saymaq olar. Sadaladığımız səbəblər üzündən 834 nəfərin ərizə ilə müraciəti nəzərə alınmışdır və həmin seçicilər də səsvermədə iştirak edəcəklər.

Məntəqələrdə hazırlıq işləri artıq başa çatmışdır. Onlar bütün texniki vasitələrlə təmin olunmuşdur. Dairə və məntəqə üzvləri üçün treninqlər də keçirilmişdir. Seçkini reallaşdırmaq üçün sənəd - seçki bülletenləri artıq DSK-ya göndərilmişdir. Təlimatla uyğun olaraq bir neçə gündən sonra onlar məntəqələrə paylanacaq.

Seyran CAVADOV,
"Azərbaycan"



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI



Ombudsmanın iştirakı ilə Naxçıvanda "Vətəndaşların seçki hüquqlarının təmini" mövzusunda "dəyirmi masa" keçirilib



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənəkar prezident seçkiləri ilə əlaqədar "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ombudsman Səbinə Əliyeva seçki prosesi ilə bağlı tədbirlər planı hazırladığını və bu istiqamətdə tədbirlərin keçirildiyini bildirib.

"İlk dəfə bu seçkilər suveren Azərbaycanın bütün ərazilərində keçiriləcək. Bu, həm də qururverici məqamdır. Azərbaycan ədaləti bərpə etdikdən sonra keçirilən bu seçki tarixə yazılacaq. Seçkidə prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir. Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər təşkil olunub. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları seçki məntəqələrində, hərbi hissələrdə, penitensiar xidmətlərində müşahidələr də aparacaqlar", - deyər Səbinə Əliyeva vurğulayıb.

Ombudsman olilliyi olan insanların seçkilərdə iştirakı üçün seçki məntəqələrində pandusların quraşdırıldığını, sağlamlıq imkanları məhədd şəxslərin seçki hüququnun təmini məsələsində zəruriliyini də diqqətə çatdırıb.

Növbədənəkar prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər barədə danışıq Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev nəzərə çatdırıb ki, MSK seçki prosesini ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. Xüsusilə də, seçkilər üçün "ASAN növbə" terminallarında "Seçki statusunu yoxla" adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdıran H.Paşayev bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçki siyahısında yoxlaya və hansı seçki məntəqə-

sində səs verməli olduqlarını öyrənə bilərlər.

Mərkəzi Seçki Komissiyasının üzvü bildirib ki, seçkidə 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın beynəlxalq müşahidəçisi iştirak edəcək: "Həmçinin seçkini təxminən 62 beynəlxalq media qurumunun 120 xarici jurnalisti müşahidə edəcək. Bu seçkilərdə ümumilikdə 590 min nəfər ilk dəfə səs verəcək. Seçkilərin çoxluğu nəzərə alınaraq 832 yeni seçki məntəqəsi yaradılıb ki, bunun da 26-sı işğaldan azad olunmuş ərazilərdədir. Bununla yanaşı, 119 dairə üzrə 1000 seçki məntəqəsində kamera quraşdırılıb".

Dəyirmi masada çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfərxanlı "Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu" barəsində danışıq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosesində aşkarlıq və ədalətlik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təminatı xidmət etdiyini bildirib. A.Səfərxanlı bu institutun seçki prosesi zamanı yaranan biləcək çatışmazlıqların aradan qaldırılmasında roluna toxunaraq, Ombudsman təminatının müşahidəçilik təcrübəsi barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Günay Rzayeva çıxışı edərək bildirib ki, müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyət öyrənilib, eləcə də müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edilib.

Tədbir müzakirələrlə davam edib.

Ombudsman Aparatı Naxçıvanda ilk dəfə seçki prosesini müşahidə edəcək

"Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatı Naxçıvan Muxtar Respublikasında ilk dəfə seçki prosesini müşahidə edəcək".



AZƏRTAC xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

O deyib: "Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, fevralın 7-də ölkəmizdə növbədənəkar prezident seçkiləri keçiriləcək. Sərəncam imzalanandan il gününə etibarən Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası Bakı şəhərində və Azərbaycanın müxtəlif regionlarında birgə çoxsaylı maarifləndirici tədbirlər həyata keçirib. Bu tədbirlərin sonuncusu Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Tədbirdə seçki komissiyasının üzvləri, müşahidəçilər, dairə və məntəqə sədrləri, üzvləri iştirak ediblər. Bu tədbirdə əsas mövzu vətəndaşların seçki hüquqlarının təmin olunması idi. Ümumiyyətlə, 22 ildir fəaliyyət göstərən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı bütün seçkilərdə müşahidə aparıb. İlk dəfə olaraq bu müşahidə prosesi Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə Naxçıvanda da həyata keçiriləcək".

Səsvermə prosesi, səsərin sayılması, nəticələrin və yekunların müəyyən olunaraq ictimailəşdirilməsi

Səsvermə prosesi seçkilərin əsas mərhələlərindən biri olmaqla, müəyyən edilmiş məkən və zaman daxilində, qanunda nəzərdə tutulmuş qaydada seçki subyektləri tərəfindən həyata keçirilən hərəkətlərin icrasına aiddir. Seçkilərin təyin edilməsi gündən başlayaraq icra edilən bütün seçki hərəkətləri mərhələli şəkildə, qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada icra edilir, bir mərhələnin icrası başqa mərhələ üçün hüquqi nəticə yaradır və onun icrasının başa çatması digər mərhələlərin icrasına səbəb olur.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 98-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyələr seçkilər günü səsvermənin həyata keçirilməsi məqsədilə məntəqə seçki komissiyalarına əvəzsiz olaraq səsvermə otağı ayırır, səsvermə otağı daşınan və daşınmaz səsvermə qutuları, səsvermə kabinetləri, məlumat lövhələri, gözə görünməyən mürəkkəblə dolu qablar, ultrabənövşəyi lampalar, stol, stul, yazı ləvazimatları, gizli səsvermə üçün lazım olan digər zəruri əşyalarla təmin olunur.

Səsvermə otağında daimi seçici siyahısı, namizədlər haqqında məlumat (namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmi çıxarılıbsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməklə), seçki bülletenlərinin doldurulması qaydası haqqında izah və seçki bülletenlərinin nümunələri müvafiq qaydada müəyyən edilmiş məlumat lövhəsində asılır. Məlumat lövhəsində olan materialların seçkilər tərəfindən tam və sərbəst oxunması üçün o, hamının görə biləcəyi yerdə yerləşdirilir.

Səsvermə prosesində aşkarlığın təmin edilməsi məqsədilə səsvermə otağı elə təşkil edilir ki, seçkilərin barmaqlarının yoxlanılması, seçici siyahısında adının axtarılması, seçki bülletenlərinin verilməsi, barmağın mürəkkəblənməsi, səsvermə kabinetləri və qutularının yoxlanılması, səsvermənin başlanmasına 24 saat qalmış təşviqat materialları (seçkilərin maariflənməsi üçün nəzərdə tutulmuş materialların istisna olmaqla) seçki məntəqəsindən çıxarılmalı, seçki bülletenləri sayılmalı və möhürlənməli, əgər istifadə edilməmiş qeydiyyata alınmış səsvermə qutuları varsa, onlar ləğv edilməli və bu barədə akt tərtib edilməli, səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələri məlumat lövhəsində asılmalıdır.

Səsvermə günü saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsinə açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçkilərə, müşahidəçilərə boş seçki qutularını göstərib

onları kilidləyir, saat 08:00-da səsvermənin başladığını elan edir.

Səsvermə günü seçici səhhətinə və ya digər üzrlü səbəblərə görə seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənar səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsilə bildirə bilər. Bu istəki şifahi şəkildə bildirilibsə, o, səsvermə zamanı müvafiq lazımı digər zəruri əşyalarla təmin olunur.

Müəyyən edilmiş vəzifə bölgüsünə uyğun olaraq məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqəsini və ya şəxsiyyət təsdiqi edən digər sənədləri, onun sol əlinin baş barmağının dirəyi və dərisinin bir hissəsinin gözə görünməyən mürəkkəblə övvel işarələnilmiş-ışarələnilmədiyi ultrabənövşəyi lampadan istifadə etməklə yoxlamalı və sonra səsvermə otağına daxil olmağa icazə verilməlidir. Əgər seçici yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səs verirsə, onda şəxsiyyət vəsiqəsi çip oxuyan qurğudan istifadə etməklə oxunur və orada göstərilən vətəndaşın yaşadığı ünvanla onun seçkilər siyahısındakı yaşayış yerinin ünvanının uyğunluğunu yoxlayır. Onu da qeyd edək ki, hazırkı növbədənəkar Azərbaycan Respublikası Prezidenti seçkilərində yeni nəsil şəxsiyyət vəsiqələrindəki məlumatları oxumaq üçün ölkə üzrə bütün məntəqə seçki komissiyaları 2 ödəd çip oxuyan qurğularla təmin edililib. Məntəqəyə daxil olmuş seçicinin adının seçkilərin daimi siyahısında olduğu yoxlanıldıqdan sonra ona səs vermək üçün seçki bülleteni verilir.

Səsverməyə gələn seçici seçki bülleteni almaq üçün komissiyaya özünü şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən digər sənədi təqdim etməlidir. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi, hərbi bile, istintaq təcrüdəxanalarında saxlanılan şəxslər təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, Azərbaycan Respublikasının yekunları barədə məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələri məlumat lövhəsində asılmalıdır.

Səsvermə günü saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsinə açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçkilərə, müşahidəçilərə boş seçki qutularını göstərib



Seçki komissiyasının üzvü tərəfindən seçki bülleteninin nömrələnməsi sol küncü müəyyən edilmiş hissədə kəsilərək seçiciyə təqdim edilir. Bundan sonra seçici səsvermə kabinetinə daxil olur və seçki bülletenini doldurduqdan sonra onu səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salaraq məntəqəni tərk edir. Seçici tərəfindən seçki bülleteni korlanarsa, o, yenidən bülleten almaq üçün ərizə ilə məntəqə seçki komissiyasına müraciət edə bilər. Bu halda korlanmış bülleten ortadan kəsilərək ləğv edilir, müvafiq akt tərtib olunur, seçiciyə yeni bülleten verilir və seçicilər siyahısında seçicinin soyadından sağda bu barədə qeyd aparılır.

Səsərin sayılması prosesi səsvermə günündə həyata keçirilən əsas həlledici seçki hərəkətlərindən biridir. Səsvermə otağından sonra məntəqə seçki komissiyasının sədri səsvermənin başa çatmasını, yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilərin səs verə biləcəyini ucadan elan edir. Seçki məntəqəsində olan seçicilərin səs verməsi başa çatdıqdan sonra istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı qeyd alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkili edilmiş şəxslərin, müşahidəçilərin, media nümayəndələrinin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sarıya və onları ləğv edilməsinə dair akt tərtib olunur. Seçki məntəqəsi üzrə səsvermənin nəticələri yuxarıda qeyd edilən şəxslərin müşahidəsi altında Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş formaya uyğun olan və hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla 3 nüsxədən ibarət karbonlaşdırılmış kağızdan buketlərdə komissiyanın həlledici səs hüquqlu üzvü tərəfindən əlyazısı qaydasında qeyd olunur. Məntəqə üzrə seçici siyahılarında olan seçicilərin, qeydiyyata alınmış vəsiqəsi almış seçicilərin, Dairə Seçki Komissiyasının səsvermə otağına daxil olmuş müraciətçilərin, səsvermənin nəticələri barədə məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələri məlumat lövhəsində asılmalıdır.

Səsvermə günü saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsinə açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçkilərə, müşahidəçilərə boş seçki qutularını göstərib

Əvvəlcə daşınan seçki qutusu açılır və bülletenlər sayılır. Daşınan seçki qutusunda olan bülletenlərin sayı kənar səs verilməsi üçün seçicilərin verdikləri ərizələ-

rin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səs hesablanarkən, bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, oradakı bütün səsler məntəqə seçki komissiyasının qərarı ilə etibarsız hesab edilir.

Səsler sayıldıqda, seçki qutularından yalnız Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş formada (nömrələnməmiş, yuxarı sol küncü kəsilib, yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə möhürlənmiş) çıxan seçki bülletenlərində olan səsler hesablanır. Seçki qutularından müəyyən edilmiş formada olmayan seçki bülletenləri çıxıldıqda, həmin bülletenlər sayılaraq məntəqə seçki komissiyası tərəfindən aktlaşdırılır.

Seçki qutusunda çıxmış seçki bülletenində namizədlərin soyadlarından sağda kvadratlarda heç bir işarə qoyulmamışdırsa və ya birdən çox işarə qoyulmuşdursa, həmin bülleten etibarsız hesab edilir. Bundan başqa, seçki bülletenində səs etibarlılığına şübhə yaranarsa, məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Əgər səs etibarsız sayılması haqqında qərar qəbul edilərsə, bülletenin arxa tərəfində onun etibarsız sayılmasının səbəbləri qeyd edilir və bu hal MSK sədrinin və katiblərinin imzası ilə təsdiq edilir. Etibarsız və etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı, eləcə də etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı səsvermənin nəticələri barədə məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələri məlumat lövhəsində asılmalıdır.

Yuxarıda qeyd edilən icra edildikdən sonra etibarlı hesab edilmiş səsərin sayı (hər bir namizədin lehina verilmiş səs) namizədlər arasında bölünür və yekun protokolda seçki bülletenində daxil edilmiş namizədlərin siyahısına uyğun olaraq tərtib edilmiş cədvəldə hər bir namizədin qarşısında göstərilməklə qeyd edilir.

Məntəqə seçki komissiyasının yekun protokolu birinci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına daxil olmuş müraciətçilərin, səsvermənin nəticələri barədə məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələri məlumat lövhəsində asılmalıdır. Üçüncü nüsxə və müvafiq məntəqə seçki komissiyasının göndərilir, ikinci nüsxəsi Dairə Seçki Komissiyasının katibində saxlanılır, üçüncü nüsxə və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.

Seçki prosesinin sonuncu mərhələsi seçkilərin nəticələrinin və yekunlarının müəyyən olunaraq ictimailəşdirilməsidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203-cü maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunma üçün konstitusiyaya 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə təqdim edir. Konstitusiyaya Məhkəməsinin bu haqda qərarı qətidir.

Seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada baxılır.

Prezident seçkiləri zamanı ölkə hüdudlarından kənar Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsul idarələrində yaradılmış seçki məntəqələrində də səsvermə yuxarıda qeyd edilən qaydalar əsasında həyata keçirilir.

Səsvermə günündən ən gec 2 gün keçəndə Dairə Seçki Komissiyasının protokolu seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Səsvermənin nəticələri haqqında DSK-nın yekun protokolu ilk olaraq məntəqə seçki komissiyalarının sayı, məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyası protokolu tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı, səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı və səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı göstərilir. Bundan sonra protokol müvafiq bəndlər üzrə - seçki siyahılarında olan seçicilərin, qeydiyyata alınmış vəsiqəsi almış seçicilərin, Dairə Seçki Komissiyasından məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin, seçki bülleteni almış seçicilərin, istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin, seçki qutularında olan seçki bülletenlərinin, etibarsız hesab edilmiş seçki bülletenlərinin, etibarlı hesab edilmiş seçki bülletenlərinin və etibarlı hesab edilmiş səsərin sayı, o cümlədən etibarlı hesab edilmiş səsərin namizədlər arasında bölünməsi, seçilmiş namizədin adı göstərilməklə tam və dəqiq doldurulur.

Dairə Seçki Komissiyası protokolu birinci nüsxəsi, Seçki Məcəlləsinə nəzərdə tutulmuş sənədlər əlavə edilməklə, lakin səsvermə günündən iki gündən gec olmayaraq, Dairə Seçki Komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərinin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir, ikinci nüsxəsi Dairə Seçki Komissiyasının katibində saxlanılır, üçüncü nüsxə və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.

Seçki prosesinin sonuncu mərhələsi seçkilərin nəticələrinin və yekunlarının müəyyən olunaraq ictimailəşdirilməsidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203-cü maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunma üçün konstitusiyaya 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə təqdim edir. Konstitusiyaya Məhkəməsinin bu haqda qərarı qətidir.

İlkin ŞAHBAZOV,
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının üzvü

Seçkilərdən seçkilərə

Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarını beynəlxalq reyting təşkilatları yüksək qiymətləndirirlər

Hoyata keçirilən davamlı islahatlar sayəsində ölkəmiz dinamik inkişafa nail olub. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət qarşısında qoyulan hədəflərə çatmağa imkan verir və beləliklə, perspektiv tərəqqinin də əsasları yaranır.

Bu gün Azərbaycan dinamik iqtisadi inkişafı ilə bir çox ölkələr üçün nümunədir. Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sahəsinin inkişafı, özəl sektorun genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyi və digər bu kimi amillər ölkənin davamlı tərəqqisini təmin edir. Bütün bunlarla yanaşı, Azərbaycan məhkəm beynəlxalq öməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Odu ki, ölkəmizin dünyada etibarlı tərəfdaş olduğunun etiraf edilməsi təsadüfi deyil.

Iqtisadiyyatın dinamik inkişafı əhalinin həyat səviyyəsinin yüksəlməsində də özünü göstərir. Belə ki, son 20 ildə ölkəmizdə orta aylıq əməkhaqqı 12, orta aylıq pensiya 18,2 dəfə artıb. 2018-2023-cü illərdə isə 4 milyondan çox vətəndaş əhatə edən və illik maliyyəyi 7 milyard manata yaxın olan 4 islahat paketi icra edilib.

Azərbaycanın sosial-iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf edilir və təqdir olunur. Dərc olunan hesabatlarda ölkəmizdə aparılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Məsələn, biznes

və investisiya mühitinin ölverişliliyini xarakterizə edən Dünya Bankının "Doing Business" hesabatının 2008-ci və 2018-ci illərdəki nəşrlərində Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Ötən illərin hesabatlarından tək birinə - "Doing Business 2016"ya diqqət yetirək. Hesabatda Azərbaycanın mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəltdiyi bildirilib. Qeyd edək ki, sonəddə 189 ölkənin biznes mühiti qiymətləndirilib.

Beləliklə, "Doing Business 2016" hesabatında 3 göstərici ("Biznesə başlama", "Tikinti üçün icazələrin alınması" və "Kiçik investorların maraqlarının qorunması") üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilib. Hesabatda öksər göstəricilər üzrə Azərbaycanın mövqeyi yaxşılaşıb. Belə ki, ölkəmiz "Biznesə başlama" göstəricisi üzrə 5 pillə, "Tikinti üçün icazələrin alınması" göstəricisi üzrə 36 pillə, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 15 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 49 pillə, "Xarici ticarət



rotin aparılması" göstəricisi üzrə 72 pillə və s. irəliləyib.

Sonəddə Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında "Biznesə başlama" göstəricisi üzrə 7-ci, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 22-ci, "Vergilərin ödənişi" göstəricisi üzrə 34-cü, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 36-cı, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 40-cü yerdədir. Bununla da, Azərbaycan "Doing Business 2016" hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

"Doing Business 2016" hesabatında "Biznesə başlama" göstəricisi üzrə Azərbaycanın biznesin qeydiyyatını sadələşdirməklə ilk onluğa daxil olub və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd edilib. Həmçinin Azərbaycanda "Şəhərsalma və Tikinti Məcəlləsi"nin qəbul edilməsi, tikinti icazələrin alınması sahəsində "bir pəncərə" prinsipinin tətbiqi, aidiyyəti şəxslərə öhdələr bağlanılarkən prosedurların təkmilləşdirilməsi kimi islahatlar nümunə kimi göstərilib. Hesabatda ölkəmizin

mövqeyinin yüksəlməsinə əsas səbəb sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlak hüquqlarının qeydiyyatı, tikinti icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflislişmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkündür.

Ondan əvvəlki hesabatla müqayisədə "Doing Business 2016"da "Tikinti üçün icazələrin alınması", "Elektrik təchizatı şəbəkələrinə

qoşulma", "Müqavilələrin icrası", "Əmlakın qeydiyyatı" göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib. "Doing Business" hesabatının mühüm elementi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə ölkəmiz 67,8 balla qiymətləndirilib ki, (əvvəlki hesabatda - 64,08) bu da Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisidir.

2019-cu ildə isə ölkəmiz 10 ən çox islahat aparan ölkələr sırasına daxil olmaqla, 190 dövlət arasında 28-ci yeri tutub (2006-cı ildə 98-ci yer). Sonuncu hesabatda əsasən, Azərbaycanın biznesə başlama indikatoruna görə dünyada 9-cu, kreditlərin əldə olunmasına görə dünyada 1-ci yerdədir.

Bununla yanaşı, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətliklik Hesabatının sonuncu reyting nəşrinə Azərbaycan dünyada reyting üzrə ən yüksək artım tempinə (11 pillə irəliləyiş) malik ölkə olaraq 58-ci yerdə qərarlaşıb. Hesabatda əsasən, Azərbaycan hökumətinin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadıqlığı sahəsində isə 5-ci yerdə qərarlaşıb.

Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, demir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdə dayanır. Dünya İqtisadi Forumunun digər nüfuzlu hesabatı olan "İnküziv İnkişaf İndeksi"nin sonuncu nəşrinə əsasən, Azərbaycan inkişaf etməkdə olan ölkələr (74 ölkə) arasında 3-cü yerdədir.

Büdcə şəffaflığı və hesabatlılığı sahəsində aparılan iqtisadi islahatlar notəsində "Açıq Büdcə İndeksi - 2021" hesabatına əsasən, Azərbaycanın mövqeyi əvvəlki indeksə nisbətən 37 pillə yaxşılaşaraq 44-cü yerdə qərarlaşıb.

Nüfuzlu hərbi hesabat sayılan "GLOBAL ATƏŞ GÜCÜ 2023" indeksinə əsasən, Azərbaycan öz hərbi qüdrətini daha da artıraraq 57-ci yeri tutub. Bu, 2022-ci ilə nisbətən 6 pillə irəliləyiş deməkdir. (Qeyd edək ki, həmin hesabatda əsasən, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir).

Azərbaycanın uğurlarına nüfuzlu beynəlxalq qurumların verdiyi qiymət və dəyər belədir. Bunlar ölkəmizin pozitiv beynəlxalq imicini daha da möhkəmləndirməklə onu daha yüksək nailiyyət və reytinglərə səsləyir.

Flora SADIQLI,
"Azərbaycan"

Azərbaycan dünyada ilk sənaye ölkələrindən biridir. Sənaye üsulu ilə ilk neft quyusunun 1848-ci ildə Bakıda qazılması bu iddianın həqiqət olduğunu təsdiqləyir. Bununla yanaşı, neftayırma zavodu və ilk neft tankerlərindən də ilk dəfə Azərbaycanda istifadə olunub.

dollara yüksəlib. Qeyri-neft-qaz sahəsində istehsalın dəyəri isə 2 milyard manatdan 17,7 milyard manatadək artıb. Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək məqsədilə müxtəlif dövlət proqramları icra olunur. Bunlardan biri "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsidir. Həmin sonəddə ölkədə

manat olmuşdur. Həmin dövrdə neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 8 faiz qeydə alınmışdır. Amma qeyri-neft-qaz sektoruna aid müsbət nəticə təkə bu deyil. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faiz olmuşdur. Burada ümumi istehsalın 90,9 faizi sənaye məhsullarının istehsa-

lərdə məhsul istehsalının dinamikası yüksək olmuşdur. Keçən il neft məhsullarının istehsalı sahəsində də ümumi dəyər 4 milyard 526,8 milyon manat olmaqla, 2022-ci ilə müqayisədə 7,3 daiz artmışdır. Bazarda neft bitumu və mazut istehsalı azalsa da, sürtkü yağlarının, avtomobil benzininin, qazoylların (dizel yanacağı) və neft kokusunun istehsalında artım qeydə alınmışdır.

Qeyri-neft sahəsində kimya sənayesi, ocaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahəsi önəmli yer tutur. Ötən il bazarda etil spirti, polietilen, propen (propilen), plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı, sət plastmasdan borular, borusuçuqlar, qolçaqlar və şlankların, plastmas çubuqlar, millər və profillərin istehsalında artım müşahidə edilmişdir.

Lakin keçən il on çox artım tikinti materiallarının istehsalı sahəsində baş vermişdir. Sözügedən sahədə 2023-cü ildə istehsalın ümumi dəyəri 1 milyard 180,3 milyon manat olmaqla, 2022-ci ilə müqayisədə 31,8 faiz artmışdır. Bu dövr ərzində tikinti gipsinin istehsalında 98,1, gips məmulatlarının istehsalında 73,5, sement klinkerlərinin istehsalında 36,9, sement istehsalında 4,6 faiz artım qeydə alınmışdır.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahəsinə gəldikdə, il ərzində 1 milyard 160,2 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı və metaldan sair məmulatların istehsalı artmışdır. Artım həmçinin kompüter, elektron və optik məhsulların istehsalında olmuşdur. Belə ki, 2022-ci ilə müqayisədə ötən il stülüstü kompüterlərin istehsalı 2,4, ölçmə cihazlarının istehsalı 2,2 dəfə artmışdır.

Rüstəm KAMAL,
"Azərbaycan"

Dövlət Məşğulluq Agentliyi ötən il 41,5 mindən çox gənc işlə təmin edib

Son bir ildə 3 minədən çox gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının əsas hədəflərindən biri də gənclərin məşğulluq imkanlarının artırılmasıdır.

Bu istiqamətdə işlərin davamı olaraq, agentlik tərəfindən ötən il:

- 41538 gənc münasib işlərlə təmin edilmiş;
- 3 minədən çox gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb;
- 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub;
- əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib.

Eyni zamanda son bir ildə "Səyyar kofe evləri" layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımı avadanlıqlar verilərək onlar üçün

səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb. Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları barədə məlumatlılığının artırılmasında önəmli rol oynayıb.

Son illərdə gənclərlə bağlı icra olunan məşğulluq layihələrinin davamı olaraq hazırda "İrəliləyiş" layihəsi də icra olunur. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.

Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yardımkar təşkil olunur, "Alo karyera" dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılıb.

Keçən il DSMF-nin 1 milyard 50 milyon manat sərbəst vəsaiti maliyyə alətlərinə investisiya olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi sahəsində ötən ilki fəaliyyəti uğurlu olub. 2024-cü ildə də həmin sərbəst vəsaitlə bağlı maksimum gəlirliliyə imkan verən investisiya fəaliyyətinin həyata keçirilməsi əsas vəzifələrdən biridir.

Bu barədə DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi üzrə Investisiya Şurasının keçirdiyi növbəti iclasda bildirilib. İclasda şuranın üzvləri olan qurumların nümayəndələri iştirak ediblər.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev aparılan sosial islahatların ölkədə sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Ötən ildən DSMF-nin sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi istiqamətində fəaliyyətə başlanmasında bu baxımdan mühüm önəmini qeyd edib.

Bildirilib ki, fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticə-

lərinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir.

Bu da qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. Investisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar ailəliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur.

Ötən il ilk mühüm addım olaraq, fondun 1 milyard 50 milyon manatadək sərbəst vəsaitinin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd olunub.

DSMF-nin sədri Həməli Məmmədov 2023-cü il üzrə fondun investisiya fəaliyyətinin yekunları barədə məlumat verib.

İclasda "Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair 2024-cü il üzrə Investisiya Siyasəti" sona di təsdiq edilib, 2024-cü ildə bu sahədə görülməli işlər müzakirə olunub.

Yeni informasiya sistemi yaradılıb

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir.



Sahibkarlığın İnkişafı Fondunda "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi" üzrə "Elektron kredit və zəmanət" informasiya sisteminin təqdimatı keçirilib. Fondun İdarə Heyətinin sədri Osman Xalilov bildirdi ki, fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb.

"Belə ki, sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət" informasiya sisteminə qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətindən yarısından çox olmaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir", - deyərək SİF rəhbəri bildirdi.



20 ildə 9 dəfə artım

Keçən il sənaye məhsulları istehsalında ən çox artım tikinti və İKT sahəsində qeydə alınıb

Ölkəmizdə, xüsusilə paytaxtımızda neft hasilatı zaman-zaman digər sənaye sahələrinin inkişafına təsir göstərib. Bakıda çox sayda və müxtəlif yöndə neft maşınqayırma və neft kimyası zavodları fəaliyyət göstərib. İndin özündə də ölkə iqtisadiyyatından gələn gəlirlərin çoxu bu sektorun hesabına yaranır.

Bununla belə, dövlət tərəfindən aparılan iqtisadi islahatların əsas məqsədlərindən biri qeyri-neft-qaz sənayesini inkişaf etdirməkdir. Artıq deyə bilərik ki, aparılan islahatlar sayəsində ötən illər ərzində ölkə üzrə sənaye məhsullarının istehsalı və ixracı xeyli artıb. Son 20 ildə qeyri-neft-qaz məhsullarının ixracının dəyəri 9 dəfə artaraq 0,37 milyard dollardan 3,3 milyard

sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən, sənaye potensialının gücləndirilməsi, rəqabətqabiliyyətliliyini artırılması, kadr potensialının, emal təminatının yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bütün bu hədəflərin dəf olunması sayəsində büdcə gəlirlərinin formalaşmasında qeyri-neft-qaz sənayesinin payı artmışdır və sevincdirici halda ki, bu artım dinamik karakter almışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkə ötən il sənaye məhsullarının istehsalı və sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 66,6 milyard

li, 9,1 faizi isə sənaye xarakterli xidmətlərin görülməsi hesabına yaradılmışdır.

Keçən il emal sənayesində 18 milyard 48,6 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Hesabat dövründə emal sənayesinin bütün sahələrində artım müşahidə edilmişdir. Ən yüksək artım isə içki, siqaret, üzüm şorabı və unlu qonnadı məhsullarının istehsalı sahəsində müşahidə olunmuşdur. Ayrıca sahələrə gəldikdə, toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahəsində 520,1 milyon manat dəyərində məhsul istehsal edilmişdir. Burada geyim istehsalından başqa bütün sahə-

Davamlı inkişaf, möhtəşəm quruculuq, böyük Zəfər

Kiçik qayıqdan nəhəng tankerədək

Xəzər hövzəsində ən böyük gəmiqayırma zavodu Azərbaycana məxsusdur

Dünyanın ən böyük gölünün müasir sərnişin və yük bərəsi olan "Zərifə Əliyeva" gəmisi ilə Qazaxıstana səfərimiz zamanı həyatı mavi sulara həsr edən dənizçilərin fədakarlığına, əzmkarlığına şahidlik etdik. Bununla yanaşı, gəmiçiliklə bağlı xeyli məlumatlara da sahibləndik. Nəhəng gəminin "kil"ində (gəminin "onurğası") tutmuş "maçta" (ən hündür nöqtəsi) hissəsinə qədər bütün detalların funksiyasını da öyrəndik.

Öyrənmə bilmədiyimiz birçə proses qaldı - mavi sularla üzən bu nəhəng gəmilər necə düzəlir ki, hətta ən hündür dalgalar belə onu batıra bilmir...?!

Yəqin ki, ömründə birçə dəfə də olsun bu bərədə düşməmişiniz və sual etməmişiniz ki, axı necə olur, xırda dəmir parçası suya düşsən kimi dərindən qorxduğunuz halda, böyük gəmilərin sahib olduqları gücün səbəbi nədir...?!

Elə bu suallara cavab tapmaq üçün yolumuzu saldığımız Xəzər dənizi hövzəsində bənzeri olmayan Bakı Gəmiqayırma Zavoduna...

İllik istehsal gücü 25 min ton, 12 layihə, 300-dən çox gəmi təmiri

Regionun ən böyük gəmiqayırma zavodundayıq. Qaradağ rayonu ərazisində, Bakı-Astara magistral yolunun 25-ci kilometrliyində yerləşən müəssisənin 2010-cu il martın 19-da təməli qoyulub və 2013-cü il sentyabrın 20-də açılış mərasimi olub.

Burada yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər və anbarlar, istehsal və təmir-ötmə sahələri, yeməcxana, tibb məntəqəsi, kompressor, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilib.

11 ildir fəaliyyət göstərən müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonalarnın İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidentidir. Zavodun ərazisi 72 hektardır.

Müəssisənin fəaliyyəti ilə bağlı bizi məlumatlandıran Layihə idarəetmə departamentinin meneceri Fuad Mədətov deyir ki, Azərbaycannın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan bu unikal müəssisənin tikintisi ölkədə həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Müəssisənin illik istehsal gücü 25 min ton metal emalına bərabərdir. Bu günə qədər zavodda 1 ədəd üzən tərsənə, 1 ədəd 50 ton dartma qüvvəsinə malik olan yedək gəmisi, Heydər Əliyev adına yarımalmalı qazma qurğusunun pantonları və üst göyortəsi, 3 ədəd 80 nəfərlik sərnişin gəmisi, "Xankəndi" sualtı tikinti gəmisi, 3 ədəd tanker, 2 ədəd bərə gəmisi, ümumilikdə 12 ədəd müxtəlif təyinatlı gəmiqayırma layihəsi uğurla yerinə yetirilərək təhvil verilib. Bundan başqa, zavod 300-dən çox gəmi təmirini və yenilənmə layihələrini reallaşdırıb. Avadanlıqlara gəlincə, burada metalkəsmə, lövhəkəsmə, metalöymə, 3D boruöymə və digər müasir texnologiyalar mövcuddur.

Zavodun gələcək planlarına əsasən, 12 müxtəlif təyinatlı gəmilərin tikilməsi planlaşdırılır. Həmin gəmilər 2027-ci ilədək mərhələli

şəkildə təhvil verəcək. Sərnişin, avtomobil və demiryolu vaqonları daşıyan bərə gəmisi, neftdaşıyan tanker, dibdərini dəyən gəmi və kimyəvi tanker tikintisinə dair müvafiq dövlət qurumları ilə artıq razılığa gəlinib və müqavilələr imzalanıb. Quru yük gəmiləri, neftdaşıyan tankerlər, 50 nəfər sərnişin tutumlu heyət gəmiləri və dalgıç gəminin tikintisinə dair müzakirələr aparılır və müqavilələrin imzalanması gözlənilir.







Uzunluğu 150, eni 32 metr olan 4 gəmini eyni vaxtda tikmək imkanı var

Zavodda indiyədək beynəlxalq səviyyədə bir necə gəmi təmiri layihəsi gerçəkləşdirilib. Qazaxıstanla, Türkmənistanla layihələr həyata keçirilib. Geosiyasi vəziyyətə uyğun olaraq, bir çox xarici dövlətlərdən layihələrin icrası ilə bağlı müzakirələr alınıb. Hazırda bu layihələr üzərində iş gedir.

F. Mədətov deyir ki, hazırda Xəzər geosiyasi vəziyyəti yükdaşımalarının artım tempinin getdikcə yüksəldiyini göstərir. Bu səbəbdən də zavod imkanlarını bir qədər də genişləndirmək, yeni istehsal sürətini artırmaq niyyətindədir.

Bir gəminin istehsal müddətinə gəlincə isə menecer deyir ki, bu, əsasən, layihələrin texniki xarakteristikalarından asılıdır. Zavod uzunluğu 150 metr, eni isə 32 metr olan 4 ədəd gəminin eyni vaxtda tikintisi başlamaq imkanına malikdir. Onların ərsəyə gəlməsi, yeni tikilib tam hazır olması müddəti isə gəmilərin təyinatından asılıdır. Bütün bunlar 12-36 ay aralığında baş verir.

Gəmilərin avadanlıqlarına gəlincə, menecer deyir ki, onlar dünya miqyaslı şirkətlər tərəfindən istehsal edilir, buna görə də gəmi inşaatı üçün xarici dövlətlərin təchizatçıları ilə əməkdaşlıq edilir. Gəmilər istismara verilməzdən öncə onlar sınaqdan keçirilir, hər bir avadanlığın, sistemin işə salınması üçün test aparılır.



"Bending" dəzgahı isə müəyyən detalları yumru və ya ovalvari hala gətirir.

Gəminin suda batmamasının səbəbi...

Gəmi gövdəsi üzrə baş usta, 11 il Bakı Gəmiqayırma Zavodunda iş təcrübəsinə sahib olan Çingiz Əlimirzəyev deyir ki, gəminin suda batmamasının səbəbi blokda yaradılan hava boşluğudur. Belə hava sudan xeyli yüngüldür. Gövdədəki boşluğa dolan hava gəmini batmağa qoymur və onu suyun üzərində saxlayır. Buna görə də ağır yükdaşıyan gəmilər belə açıq dənizin səthində asanlıqla hərəkət edə bilər. Bu, fizikanın qanunları əsasında reallaşan prosesdir. Arxivdə qanununa əsasən, mayeə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə geri itələnir. Gəminin su altında olan hissəsi möhkəm və etibarlı şəkildə bərkidilir. Ağır çəkisi bütün gücü ilə onu suyun dibinə çəkir, gövdədə olan hava isə, əksinə, onu suyun üzərinə itələyir. Başqa sözlə desək, gəmi öz həcmi qədər su kütləsindən yüngül olduğu üçün suda batmır. Yəni gəmi suya enən kimi onun sualtı hissəsinin həcmi qədər suyu sıxışdırıb çıxarır və suyun çəkisi gəminin ümumi çəkisinə bərabər olur. Ağır qüvvəsi gəminin suyun dibinə doğru çəkir, lakin gəminin gövdəsindəki boşluqlar hesabına yaranan qüvvə əks istiqamətə yönəldərək onun suda üzmə qüvvəsinə yaradır və buna da gəminin üzmə qabiliyyəti deyilir.

Beləliklə, lazımı balans yaranır və tonlarla çəkisi olan nəhəng gəmi mavi sular səthində özəmətlə üzür. Sualtı qayıqlar da eyni prinsipə görə suyun dibinə enir.

300 tonluq kran və üzən tərsənə

Gəmi gövdəsi sahəsindən çıxan bloklar boyama kamerasına ötürülür. Orada gəmi bir rəngdə boyandıqdan sonra açıq sahədə 300 ton yükqaldırma qabiliyyətinə malik

kranın altında gövdə blokları bir-biri ilə birləşdirilir.

Blokların birləşdirilməsi zamanı digər quraşdırılma işləri də davam etdirilir. Digər emal sahələrində istehsal olunan avadanlıqlar - borular, havalandırma sistemi üçün kanallar, elektrik kabelləri, mexaniki və elektrik avadanlıqları daşınaraq gəmi blokları daxilində quraşdırılır. Mexaniki sahələr üzrə işləyən mütəxəssislər isə mexaniki avadanlıqların quraşdırılması və sınaqdan keçirilməsi ilə məşğul olurlar.

Bu işlər tamamlandıqdan sonra gəminin ümumi boyası vurulur. Çünki bloklar bir-birinə birləşdirildikdə əvvəl vurulan boyanın bir hissəsi silinir və ya metalda qaynaq izləri qalır. Rəng seçimi sifarişçinin istəyinə uyğun olur.

Rəngləndikdən sonra gəmi xüsusi təkərli avadanlıq vasitəsilə üzən tərsənəyə ötürülür. Tərsənənin uzunluğu 168 metr, eni 50 metr, yükqaldırma qabiliyyəti isə (sudan qaldırma) 25 min tondur. Tərsənə bir növ lift funksiyasını yerinə yetirir. Yəni üzərinə mindirilən gəmini aşağı enərək suya salır. Tərsənə müəyyən dəriniyə qədər enir, gəmi isə suyun üzərində qalır. Əsasən yedək gəmilərinin köməyi ilə yeni gəmi sahildə təyin olunmuş məntəqəyə aparılır, tərsənə isə yenidən yuxarı çıxılır.

Sahildə gəminin su tamamlanma işləri görülür. Bütün avadanlıqlar yoxlanılır, cihazlar işlək vəziyyətə gətirilir və sifarişçi ilə birlikdə gəmi işə salınaraq dəniz sınaq sahəsinə aparılır. Təxminən 1 həftə müddətində gəminin bütün avadanlıqları sınaqdan keçirilir. Razılığa gəldikdən sonra zavodla sifarişçi arasında təhvil-təslim prosesi aparılır.

8 gəmini eyni anda təmir etmək mümkündür

Zavodun digər istiqamətlərindən biri gəmi təmiridir. Zavodda gəmi təmiri üçün açıq sahə var. Gəmilər ehtiyac olduğu zaman üzən tərsənə vasitəsilə sudan açıq quru sahəyə çıxarılır və orada təmir olunur. Quru sahədə təxminən 8 gəmini eyni anda təmir etmək mümkündür.

Zavodun müxtəlif təyinatlı şöbələri, o cümlədən 10 istehsalat şöbəsi var. İş həcmindən böyük olduğu istehsalat şöbəsi gəmi gövdə sahəsidir. Zavodda mexaniki, elektrik, boru quraşdırma, istismar texniki xidmət, havalandırma və interyer, boya və astarlama və digər şöbələr mövcuddur. Gəmi gövdə və boru quraşdırma şöbələrinin əsas həyəti qaynaqçılardan və quraşdırıcılardan ibarətdir.

Müəssisə ilə tanışlıq zamanı diqqətimizi çəkən digər məqam isə işçilərin velosipedlə hərəkətləri oldu. Şamaxı Hüseynov deyir ki, burada işçilərin hər birinin adına velosiped var. Ərazi böyük olduğu üçün işçilərin bir istehsal sahəsindən digərinə hərəkət edərkən velosipeddən istifadə edirlər. Nahar vaxtı olduğu üçün onların əksəriyyətinin yeməcxanaya doğru hərəkəti maraqlı görünür. Elə bu maraq fonunda da Azərbaycanın ən unikal müəssisəsi olan "Gəmi Evi"ndən reportajımızı yekunlaşdırırıq.

Ümumiyyətlə, gəmi tikintisi istənilən dəniz ölkəsinin inkişaf səviyyəsinin göstəricisidir. Burada gördüklərimizdən belə qənaətə gəlirik ki, Azərbaycanda nəhəng gəmilərin tikintisi təkə milli gəmiçiliyin inkişafından yox, eyni zamanda ölkədə mövcud olan güclü sənaye potensialından xəbər verir.

Rəşad BAXŞƏLİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"





Gənclik



● Dövlət qayğısı

Qürurlu və əzəmətli Azərbaycan gəncliyi

Əhsən, Azərbaycan gəncliyi! Ermənistan terrorçu silahlı birləşmələrinin 30 il işğal altında saxladığı dədə-baba yurdlarımızın düşmən tapdağından azad edilməsində, ölkəmizin ərazi bütövlüyünün başdan-başa bərpa-sında, bu yolda canını fəda edən şəhidlərinlə, sağlamlığını itirən qazilərlə, 2020-ci ildə başa çatan 44 günlük Vətən müharibəsindəki tarixi zəfərlə, 2023-cü ildə Qarabağ bölgəsində 24 saat yaxın müddətdə uğurla başa çatan antiterror tədbirlərinə, bir sözlə, ölkəmizin ictimai-siyasi həyatında xalq və milli dövlətçiliyə sədaqətlinə nə qədər qürurlu, əzəmətli görünürsən.

Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gəncliyin elmi, təhsilli, vətənpərvər və milli ruhda böyüməsinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu böyük şəxsiyyətin təşəbbüsü ilə o zamanlar Sovet İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri yenə də gənclər ilə olmuşdur.

Ulu Öndər müstəqillik dövründə də ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoydu. 1994-cü ildə gənclərlə əməli və somərəli iş aparmaq üçün Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildə isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycan Gənclər Günü kimi qeyd olunmağa başlandı. Gənc nəslin mədəni təbiiyyəti, fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarla iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımı tədbirlər görüldü, dövlət proqramları qəbul olundu.

● Tarix yazan oğullar

"Bu xalq, bu vətən üçün can verməyə dəyər"

O, İkinci Qarabağ müharibəsində iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda döyüşən, düşmənin canına qorxu salan əsl qəhrəmanlardandır. Kəlbəcərdə, Cəbrayıl, Füzulidə, Hadrutda, Horadizdə gedən qanlı döyüş əməliyyatlarında iştirak edib. Pərvin deyir ki, ən böyük arzum Şuşanın işğaldan azad olunmasında iştirak etməkdir. Təəssüf ki, oktyabrın 24-də Füzuli rayonunun Zərgər kəndində karyer adlanan ərazi yaxınlığında yanma miniatür mərmisi düşdü, tozluqəməni vurdu. Baş-beyin travması, eyni zamanda dörd yerdən də qəlpə yarandı. Təxliyə olunana kimi özümü hiss etirdim. Sonra huşumu itirdim, nə baş verdiyini bilmədim. Gözümü açanda Füzuli Rayon Mərkəzi Xəstəxanasında idim...



Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Pərvin İmanov "Azərbaycan Bayrağı" ordeni, "Şücaətə görə" medalı "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir.

Pərvin Amin oğlu İmanov 1991-ci il iyunun 16-da Tərtər rayonunun Seydimli kəndində dünyaya gəlmişdir. Seydimli kənd 1 sayılı orta məktəbdə birinci sinfə gedən Pərvin ailəsi Sumqayıta köçdü. Üçün ortu məktəbdə 2008-ci ildə Sumqayıt şəhər Zülfi Hacıyev adına 17 sayılı tam orta məktəbdə başa vurdu. 2010-cu ildə Füzuli rayonunda "N" sayılı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Pərvin İmanov 2012-ci ilin yanvarında xidmətini başa vursa da, MAXE kimi ordu sıralarında qulluq etmə niyyətinə düşüb. Elə həmin ili Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində bir müddət kurs keçdikdən sonra Perekəşkül qəsəbəsində yerləşən hərbi hissədə köşfiyyət bə-



1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycan Gənclər Günü elan edilməsi barədə sərəncam imzaladı. Gənclər günü həmin tarixdən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanla eyni gündə qeyd edilmişdir. Gənclərin forumu mütəmadi olaraq keçirilir.

Ulu Öndərin gənclərə etimadı hər kəsdə rəğbət yaradır. İşğalçı düşməne qalib gəlmək arzusu ilə yaşayın gənclik Ümmümilli Liderin etimadına sədaqətlik nümunəsi göstərməyə layiq olduğunuzu təsdiqlədi.

Bu siyasət indi mahiyyət və keyfiyyətə yeni mərhələyə qədəm qoymuşdur. 20 ildən artıqdır ki, ölkəmizdə Ulu Öndərin gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin mədəni inkişafı, vətənpərvərlik təbiiyyəti, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir.

Gənclərin potensialından ölkənin mənafeyi namına tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iş-

tirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzalanan "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları xüsusi qeyd edilmişdir.

2015-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır. Gəncliyimiz azad düşündür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Ölkəmizdə gənclərin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mədəni dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. "Bədən təbiiyyəti və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunları, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlməsi, onların öz qə-

biliiyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi bunu təsdiqləyir.

Gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu verməkdədir. Onlar hərbi təlim və məşğullərdə döyüş hazırlığını, dövlət xidməti, fiziki, psixoloji hazırlığını artırmaq, onlara Vətəne, doğma torpağa məhəbbət, ölkəmizin ərazisinin 20 faizini işğal etmiş erməni işğalçılarına qarşı nifrət hissləri aşılamaya çalışırlar. İstər xidmət, istərsə də döyüşlər zamanı vətənpərvərlik hissi gənclərin vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynadı.

Azərbaycan xalqı vətəne məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda təbiiyyə alan gələcəyimiz olan gənclərə inanır. İnanır ki, əgər sülh danışıqları müsbət nəticə verməyə, torpaqlarımızın azadlığı uğrunda müharibə başlasa, gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Dövlət qayğısını öz üzərlərində hiss edən gənclərimiz nailiyyətləri ilə onlara göstərilən etimadı daim doğrultmağa çalışırlar.

Rəhman SALMANLI,
"Azərbaycan"

Bakı Ali Neft Məktəbinin tələbəsi Prezident mükafatına layiq görülüb



gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib.

SOCAR-ın Bakı Ali Neft Məktəbindən (BANM) kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Məmmədova Prezident mükafatına layiq görülən gənclər arasında yer alıb. Fatimə Məmmədova Bakı Ali Neft Məktəbinin fəal tələbələrindəndir.

O, "SOCAR Türkiyə" və bp-də proses mühəndisi olaraq təcrübə keçib, mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində bir semestr təhsil alıb.

Onun təhsilində BANM-in komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "TEKNOFEST" yarışmasında "Yaşıl texnologiyalar" kategoriyasında I yerə gətirilib və "TEKNOFEST Türkiyə"də layihəni tanımaq imkanı əldə edib. Komanda eyni layihə ilə regional üzrə keçirilən "ClimateLaunch-Pad" yarışmasında 3-cü yerə layiq görüldü. "The Black Sea Universities Network (BSUN)" yarışmasında qalib olub. 2023-cü ildə bu layihə KOBİA tərəfindən maliyyələşdirilib.

Əhsən QƏNİYEV,
"Azərbaycan"

● Zəfər zirvəsini fəth edənər

Vətənpərvərlik qəhrəmanlığa aparan yoldur

Gənclərimizdə vətənpərvərlik təbiiyyəsinin formalaşması olduqca vacib amildir. Vətənpərvərlik hər kəsin doğulub boya-baş çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən, sevgisindən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən namına çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda fədakarlıqlar göstərmək, Vətənin, xalqın uğurlarına sevinmək və hər yerdə, hər an Vətəni layiqli övlad kimi təmsil etməkdir.



Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda təbiiyyə olunması daim diqqət mərkəzində saxlanılıb. Bu sahədə çox mühüm işlər görüldü, müntəzəm olaraq gəncliyin hərtərəfli inkişafına böyük töhfələr verən layihələr həyata keçirilib. Kütləvi tədbirlərdə, maarifləndirmə və təbliğat işlərində əsas məqsəd gənclərin mədəni, fiziki, psixoloji hazırlığını artırmaq, onlara Vətəne, doğma torpağa məhəbbət, ölkəmizin ərazisinin 20 faizini işğal etmiş erməni işğalçılarına qarşı nifrət hissləri aşılamaya çalışırlar. İstər xidmət, istərsə də döyüşlər zamanı vətənpərvərlik hissi gənclərin vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynadı.

Azərbaycan xalqı vətəne məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda təbiiyyə alan gələcəyimiz olan gənclərə inanır. İnanır ki, əgər sülh danışıqları müsbət nəticə verməyə, torpaqlarımızın azadlığı uğrunda müharibə başlasa, gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Dövlət qayğısını öz üzərlərində hiss edən gənclərimiz nailiyyətləri ilə onlara göstərilən etimadı daim doğrultmağa çalışırlar.

Özündə erməni qəsbkarlarını diz çökdürəcək, 30 ilə yaxın işğaldə qalmış torpaqlarımızı azad edəcək. Hər şey gözönlülən kimi də oldu. 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Əksəriyyəti gənclər olan zabit və əsgərlərimiz İkinci Qarabağ müharibəsində böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Bir vaxtlar orta və ali məktəblərdə təhsil alan ürəkli Vətən əşqi ilə döyünən vətənpərvər oğullar cəsarət və hünərləri ilə Qarabağı azad edərək adlarını tariximizin şanlı səhifələrinə böyük hərfilərlə yazdılar.

Vətənpərvərlik qayəsi Azərbaycan vətəndaşının, Azərbaycan gənclinin simasında 44 günlük Vətən müharibəsində özünün müsbət təroflarını göstərdi. Ölkə həyatında vətənpərvərlik duyğularının rəhbərliyində onları daha da aktualaşdırdı.

Dünyada ən böyük qəhrəmanlıqlar Vətən naminə edilib. Gənclərimiz bu gün də vətənpərvərlikdən qəhrəmanlığa gedən yollarda inamla addımlayırırlar.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

GİKM: "Fəaliyyətimiz gənclərin karyera quruculuğuna dəstək və onların vətənpərvər ruhda yetişməsinə yönəlib"

"Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi gənclər üçün fəaliyyətimiz gənclərin karyera quruculuğuna dəstək, şəxsi inkişafına müsbət təsir göstərmək, onların vətənpərvər ruhda yetişməsinə yönəlib. Həmçinin dövlət tərəfindən yaradılan imkanlar barədə region gənclərinin məlumatlandırmaq və əsas istiqamətlərimizdəndir".

Bu sözləri Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev deyib.

Gənclərimiz GİKM-ə qoşulmaqla bir sıra imkanlar əldə edirlər. Onlar könüllülük və təcrübə proqramlarımızda komanda işi, işgüzar mühiyyətdə davranış qaydalarını öyrənmiş olurlar.

Gənclər Kitabxanası Gənclər Günü münasibətilə silsilə materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar silsilə materiallar - videoçarx, ədəbi sərgi və "Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir" adlı bibliografik icmal hazırlayaraq istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, videomaterialda Gənclər Günü tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti - "Gənclər ili", "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Gənclər Fondu" nun yaradılması, gənclər üçün Prezident mükafatının təsis edilməsi, Könüllülük hərəkatı, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət sahəsində qəbul edilən proqramlar haqqında geniş məlumat verilib. Azərbaycan gəncliyinin elmi, mədəni, iqtisadi, siyasi sferalarda qazandığı uğurlar, cəlb olunduğu beynəlxalq layihələr işıqlandırılıb.

"Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir" adlı bibliografik icmalda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlər, mövzunu əhatə edən 20-dən çox kitabın



bibliografik təsviri və annotasiyası, genclik haqqında aforizmlər və digər maraqlı məlumatlar əks olunub.

Kitabxanada təşkil edilən ədəbi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, dövrü mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış "Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir" adlı bibliografik icmal təqdim edilib.



Görkəmli rejissor Rasim Ocaqovun 90 illik yubileyi münasibətilə Vyanada xatirə axşamı təşkil edilib

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illiyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə axşamı təşkil edilib.



kimi seçiyələndiyini bildirib.

Sonra Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov tanınmış rejissorla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Rasim Ocaqov neorealizm janrında çəkdiyi filmlərdə insan taleyini ön planda tutaraq, bir-birindən fərqli obraz və hadisələri yüksək peşəkarlıqla ekranlaşdırıb. Filmlərinin mövzuları elə seçilib ki, onlar hər zaman müasir olaraq qalacaqlar. Rasim Ocaqov Azərbaycan kino sənətinə böyük filmlər bəxş etməklə yanaşı, aktyorların püxtələşməsinə müstəsna rol oynamış və rejissorluq işində yüksək bir zirvə fəth edərək, gənc yarıncı nəsillə üçün örnəyə çevrilmişdir.

Çıxışlardan sonra Xalq artistləri tamaşaçıları maraqlandıran sualları cavablandıraraq, aktyorluq sənəti ilə bağlı fikirlərini interaktiv ünsiyyət şəklində bölüşüblər.

Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli rejissorun həyat və yaradıcılığına həsr edilmiş fotosərgi də təşkil olunub. Sərgidə Rasim Ocaqovun ekranlaşdırdığı filmlərdən fraqmentlər, çəkiliş meydançasında və tanınmış kino xadimləri ilə fotoları nümayiş etdirilib.

"Bir cənub şəhərində" və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən "Qatir Məmməd", "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı arxasında", "Park", "Başqa həyat", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" və digər filmlər barədə məlumat verilib, onun aktyor ansamblı ilə iş üslubu, mövzu seçimi, çəkiliş

prosesinə yanaşma tərzindən bəhs olunub.

Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor və kinoşünas Cəmil Quliyev tədbir iştirakçılarna videomüraciətində Rasim Ocaqovun milli kino mədəniyyəti tarixində silinməz iz buraxdığını, onun yaradıcılıq dövrünün kino tariximizdə ayrıca mərhələ

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azər mətbuatı yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

İrəvan təşvişdədir

Qərb Paşinyanı Qriqoryanla əvəzləmək istəyir

Hayastanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyət daha da kritik həddə alıb. Yəni, Hayastanda anti-Rusiya ab-havası zaman keçdikcə daha da güclənir.

İrəvan düşüncə vəziyyəti görə bir çox xarici dövlətləri, o cümlədən də əsas mütəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına zidd addımlar atılır.

Göründüyü kimi, rəsmi İrəvan hərbi mütəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir. Hər halda, Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətə konkret seçim etdiyi göz önündədir.

Ancaq bəzi dairələrin iddialarına görə, Qərb Paşinyan üçün sürprizə imza ata bilər. Qeyd edilir ki, köhnə qitə Hayastanda baş nazir Paşinyanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla əvəzləmək istəyir. "Hərəkət" nəşri yazıb ki, Qriqoryanın hakimiyyətə "Mülki Müqavilə" partiyasının üzvləri ilə münasibətləri güclü inamlaşdırmaqla yanaşı, Qriqoryanın

İddia edilir ki, baş nazir Paşinyanın rəhbərlik etdiyi siyasi düşüncədə Qriqoryan hansısa məqamda komandanat ayrılaraq "önə keçdiyi üçün" Nikolun daha öz qorbyönümlü silahdaşına qarşı isti münasibəti yoxdur və hətta artıq hamı Qriqoryanın



Qərb tərəfindən seçilmiş və Paşinyanın varisi qismində görməkdədir.

Qriqoryan demək olar ki, bütün vacib görüşlərə ilk növbədə özü gedir. Xarici işlər naziri Ararat Mirzoyan daha çox protokol işlərinə cavabdeh olan rəislərə oxşayır. Digər bütün əsas fiqurlarla görüşlərə Qriqoryan gedir. Söhbət Qriqoryanın ilk növbədə görüşdüyü dövlət katiblərindən və xarici işlər nazirlərindən gedir. Bu, Paşinyanın Mirzoyana güvənməməsinin nəticəsi deyil, Qərbin kiminlə işləmək istəyindən irəli gəlir.

Qriqoryan amerikapərəstdir. ABŞ-də təhsil alıb və bu ölkənin siyasi dairələri ilə sıx əlaqələri var.

Bu arada erməni analitik Arşak Tatulyan deyib ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atdığı son addımlarla Moskvaya

qara bir "quş" qoydu, digər tərəfdən də dünyaya Hayastanı Qərbə doğru çevirdiklərini göstərdi. Hayastan vəziyyəti regiona nüfuz edən Qərb isə Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir.

"Təbii ki, Rusiyanın hələ də Hayastana qarşı çoxlu təzyiqlər var. Unutmayaq ki, Hayastan, sözün əsl mənasında, Rusiya hərbciləri və FTX-si ilə doludur. Şübhə yoxdur ki, yaxın günlərdə İrəvana qarşı bütün təzyiqlərindən istifadə olunacaq".

Beləliklə, Hayastanda hazırda baş verənlər bu ölkəni daha sürətlə iflasa aparır. Onu da qeyd edək ki, İrəvan xarici himayədarları olmadan yaşaya bilməz iqtidarında olan ölkə deyil.

Elçin CƏFƏROVA,
"Azərbaycan"

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən - sədr müavini Rafiq Aslanova özizi

ZAKİR ASLANOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Əhməd Əhmədzadə

ZAKİR ASLANOVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Oruc Zalov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən - sədr müavini Rafiq Aslanova özizi

ZAKİR ASLANOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu - "Azdövsuteslayihə"nin rəhbərliyi və kollektivi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən - sədr müavini Rafiq Aslanova özizi

ZAKİR ASLANOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Avropada etiraz dalğası böyüyür

Brüsseldə polislə toqquşma olub, Almaniyanın 40-a yaxın əyalətində isə avtobus, metro və tramvay xidmətləri dayandırılıb



Avropalı fermerlərin etiraz aksiyalarının miqyası getdikcə daha da böyüyür. Yanacaqın və gübrələrin bahalaşmasından, xaricdən gələn rəqəbdən və Avropa İttifaqının yeni ekoloji standartlarından narazılıq dalğası Almaniya, Polşa, Niderland, Rumıniya, Yunanıstan, Belçika və Fransanı vətəniyə. İndi onlar İspaniyada etiraz estafetini üzərliyinə götürməyə hazırlanırlar.

Avropa İttifaqı ölkələri liderlərinin sammitinin keçirildiyi gün - fevralın 1-də Brüsseldə çətin anlar yaşanıb. Fermerlər paytaxtın dairəvi yolunun bir hissəsini bağlayıb, Aİ sammitinin keçirildiyi "Lüksemburq" meydanı yaxınlığında saman bərikadalları qurub, tonqalları qalayıb və Avropa Parlamentinin binasına yumurtalar atıblar.

Məlumatla görə, Avropa Parlamentinin binası yaxınlığındakı "Lüksemburq" meydanında etirazçılarla polis arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının etirazçıları Avropa sarayına 800 metrden yaxın buraxmayacağına inanan fermerlər polis baryerlərini yarmağa çalışıblar. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Daha əvvəl bildirilmişdi ki, etirazçılar Avropa Parlamentinin binasını traktorlarla bağlayıblar. İnzibati yükəndən azad olunmaları tələb edən fermerlərin yanına Avropa Komissiyasının rəhbəri Ursula von der Lyaen gəlib və bildirib ki, onlar Avropanın dəstəyinə arxalana bilərlər.

Lakin bütün deyilənlərə və vəd edilənlərə baxmayaraq, getdikcə daha çox ölkədə fermerlər etirazlara qoşulurlar. Belə ki, Yunanıstan, İtaliya, İspaniya və Portuqaliyada da belə aksiyalar keçirilib.

Bu arada Fransa paytaxtında minlərlə müəllim aşağı maaşlara etiraz olaraq nümayiş baş tutub. Bildirilib ki, Parisdə təhsil işçiləri maaşlarının artırılması tələbi ilə kütləvi etiraz aksiyası təşkil ediblər. İştirakçıların Lüksemburq bağlarından Təhsil Nazirliyinə doğru yürüş etdiyi barədə məlumat verilir.

Bundan əvvəl Fransada aparıcı kənd təsərrüfatı həmkarlar ittifaqları FNSEA və Jeunes Agriculteurs magistrat blokadalarını götürüldüyünü elan ediblər.

JA həmkarlar İttifaqının sədri Arno Qayyo bununla bağlı bildirib: "Biz qərara gəldik ki, bu anda elan edilən hər şeyi nəzərə alaraq, hərəkətlərimizin formasını dəyişdirməliyik. Buna görə də biz yerli

nümayəndələrimizi blokadalara son qoymağa və etirazın başqa formasına keçməyə çağırıraq".

Bir müddət əvvəl Fransada hüquq-mühafizə orqanları Paris yaxınlığındakı Ranjis orzaq bazarı ələ keçirməyə cəhd edən 79 etirazçı fermeri saxlayıb.

Bu arada Almaniya ictimai nəqliyyat işçilərinin kütləvi tətili başlayıb. Demək olar ki, bütün ölkədə keçirilən etiraz aksiyalarında 90 minə yaxın nəqliyyat işçisi iştirak edir. Cümə günü tətildən nəticəsində Almaniyanın 80-dən çox şəhərində və 40-a yaxın əyalətində avtobus, metro və tramvay xidmətləri dayandırılıb.

Qeyd edək ki, təhlükəsizlik işçilərinin tətili səbəbindən fevralın 1-də Berlin hava limanından bütün reyslər ləğv edilmişdi.

İspaniyada həmkarlar ittifaqları etiraz aksiyalarını koordinasiya etmək üçün toplantı keçiriblər. İspaniyanın 200 minə yaxın fermer və heyvandarın birləşdirən assosiasiyasının prezidenti Pedro Barato bildirib ki, səfərbərlik mümkün qədər tez həyata keçiriləcək və hərəkətlər digər Aİ ölkələrində baş verənlərdən çox da fərqlənməyəcək.

Rizvan CƏFƏROVA,
"Azərbaycan"

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	31.12.2023-31.01.2024
Ümumi yoluxmaların sayı	834 630
Yeni yoluxmaların sayı	325
Ümumi sağalmaların sayı	824 089
Yeni sağalmaların sayı	217
Aktiv xəstə sayı	141
Yeni aktiv xəstələrin sayı	217
Ümumi test sayı	7 748 050
Yeni test sayı	14 333
Ümumi ölənlərin sayı	10 400
Yeni ölənlərin sayı	21

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	31.12.2023-31.01.2024
Vaksinasiya edilənlərin sayı	13 970 733
1-ci doza vaksinasiyasının sayı	5 413 680
2-ci doza vaksinasiyasının sayı	4 884 398
3-cü doza vaksinasiyasının sayı	3 406 119
Yeni vaksinasiyaya edilənlərin sayı	266 536
1-ci doza vaksinasiyasının sayı	281
2-ci doza vaksinasiyasının sayı	44
3-cü doza vaksinasiyasının sayı	25
Yeni vaksinasiyaya edilənlərin sayı	183
Yeni vaksinasiyaya edilənlərin sayı	29

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39 Humanitar siyasət şöbəsi - 538-56-60
Məsəl katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, 539-44-91, Fotoilustrasiya şöbəsi - 538-84-73, 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Mühəssisatlıq - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
azreklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj **3865**
Sifariş **201**
Qiyməti **60 qəpik**